




## Şuşa bayannamasının yaratdığı yeni reallıqlar...

Azərbaycan prezidenti İlham Əliyev və Türkiye prezidenti Recep Tayyip Erdoğan arasında ötən ilin iyunun 15-də Şuşa şəhərində Müttefiqlik Münasibətləri haqqında bəyannamə imzalandı. Sənəddə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə...

Səh. 9



# UNIKAL

Nº21 (2106) 17 iyun 2022-ci il

Qiyməti 50 qəpik

Qurucusu: Asəf Rzayev

[www.unikal.org](http://www.unikal.org)

unikal-1@mail.ru

Səh. 2



### Dövlət başçısından dünyaya daha bir mesaj: "İdalatsızlıklı rəziləşməyəcəyi"

## Zakir Qaralovun şirkətinin 6 milyonluq məfəmməsi

Şəki Şəhər icra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə 2 ildə 6 milyon manatdan çox vəsait xərclənməsi mübahisə doğurdu

Bir neçə gün əvvəl Şəki Şəhər icra Hakimiyyəti özü üçün tikilən yeni inzibati binanın tikintisinin tamamlanması işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurdur. Dövlət satınalmalarının vahid internet portalının məlumatına əsasən, tenderin qalibi "Azin Construction" MMC-dir. Qalib şirkətə 2 milyon 875,6 min manat ödəniləcək. Maraqlısı isə odur ki, 2020-ci ildə Şəki Şəhər icra Hakimiyyətinə yeni inzibati binanın tikintisi üçün büdcədən 3 milyon 625 min manat ayrılmışdı. Bu işlərin görülməsi üçün şəhər icra hakimiyyəti "Akkord Sənaye Tikitçi İnvestisiya Korporasiyası" ASC ilə müqavilə bağlamışdı.

Səh. 8

## "Hər şeyi dövlətin üzərinə atmaq doğru deyil"



Milli Məclisin deputatı Nəsib Məhəmmədiyev "Unikal" a müsahibə verib. Deputat qiymətlərin artmasından, struktur isləhatlarından, icra hakimiyyətlərinin fəaliyyətindən və s. məsələlərdən danışır.

Səh. 4

## Hüseynqulu Bağırov yenidən hədəfdə



Bu yaxınlarda İsmayıllı rayonunun Qurbanəfəndi və Zeyvə kənd sakinləri Ceyhun Qurbanovla Xəlil Xəlilli İsmayıllı məşələrində "yaşıl soyqırımı"nın həyata keçirildiyini iddia etmişdilər. Ceyhun Qurbanov "qaynarinfo" ya bildirmişdi ki, məşələrdə palid, qovaq ağacları kəsilərək yesik...

Səh. 6

## Elsevar Ağayev və keçmiş həmkarları səksəkədə



Bu ilin aprelində məlum oldu ki, Hesablaşma Palatası Səhiyyə Nazirliyində maliyyə nəzarəti tədbirləri həyata keçirir. Həmin vaxt qeyd edilmişdi ki, Palata 2022-ci ilin İş Planına əsasən "Böyrəklərin xroniki xəstəliyi sahəsində Azərbaycan Respublikasında həyata keçirilən fəaliyyətin auditinə dair" səmərəlilik auditı olaraq...

Səh. 7

## Röyadan "20 min verərəm ad günümə gələr" deyən Şəbnəmə cavab



Xalq artisti Röya Ayxan "20 min verib onu ad günümə gətirərəm" deyən müğənni Şəbnəmə Tovuzluya cavab verib.

Ifaçı bu haqda "Həmin Zaur" programında danışdı. Röya aparıcı Zaur Kamalın "Bir nəfər deyir ki, 20 min verib onu ad günümə gətirərəm" sözlerinə velə cavab verib:

"Bəzi məclislər olub ki, o pu-

lu iki dəfəyə vur, getməmişəm. Amma bəzi məclislər var ki, ora pulsuz getmişəm. Əger bu xanım sənət aləmindəndirəsə və onu tanıyırsam, pulsuz gedərəm. Ad günü elə bir şeydir ki, gərək insanların arzusu yerinə yetsin. Bəzi yerlərdə sənət dostları pul da verib, briliant üzük də taxiqlər yaxınlarının toyuna getmişən. Hər şeyi nə pula, nə başqa şeyə bağlayaqq.

Pulsuz yerə söz verdiyim üçün gedərəm, nəinki pul verilən yerə".

Qeyd edək ki, Şəbnəm Röya haqda "Hamısına hörmət edirəm. Xahiş etsəm gələrlər. Sənət dostu kimi başqa yolu da var. Münasib qiymət var. Belə şəyə əlimi qısan deyiləm. İstəsəm, Röya xanımıma 20 min verərəm ad günümə gələr. Onu çox sevirəm" sözlərini söyləyib.

## "Dilənciya pul vermərəm, deyirəm, get buradan" - Roza Zərgərli

"Kasib ailədə doğulmamışam. 2000-ci il-də Bakıya köçəndən ofisiant, satıcı işləmişəm. Xəstə baxıcısı olmuşam. Pulumuz var idi, atam müğənnilik etməyimə icazə verirdi. Ona görə də indi küçədə əli, ayağı yerində olan bir qadın, kişi əlini uzadıb pul istəyəndə, deyirəm ki, get, vermərəm".

Bu sözləri müğənni Roza Zərgərli "Tərixin bir günü" programında deyib. Sənətçi heç bir fiziki qüsürü olmadan küçədə dilənən insanları tən-

qid edib:

"Biz də halal çörəyimizi qazanmışıq. Zəhmetlə pul qazanmaq eyib devil. Əziyyətlə bu günde gəlmüşik. Kim el uzadıb pul istəyəcəksə, heç vaxt qabağa getməyəcəm. Şahidlərim var ki, Qar qız geyimində Yeni il gecəsi 18 qapıya getmişəm. Hər qapıdan 1 şirvan alırdım. Nə qədər gözəl qazansan da, yaşasan da, evə girəndə burnundan tökürlərsə, onu qazanmasan yaxşıdır".



## "600 manat ziyan vurdu" - Fatima günahkarı tapa bilmir

*Xəbər verdiyimiz kimi, rəqqasə Fatimə Fətəliyevanın avtomobilinə ziyan vurublar.*

Axşam.az-a açıqlama verən sənətçi bildirib ki, hadisəni kimin etdiyi bilinmir: "Polisə şikayət etmedim. Kim etdi onu da bilmedim. Kameraları açdırırdım, baxdıq. Amma tapa bilmədim".

Fatimə əlavə edib ki, ona 600 manata yaxın ziyan dəyiib.

Qeyd edək ki, sənətçi "İndi maşınşısam. Avtomobilimi cızıclar. Kimsə ürəyimə bıçaq salıb cızıq-cızıq etmək istəyib. Onu da maşının üstündə ediblər" deyə, o söyləyib.

## "Məcbur qalıb soyadımı dayışdım" - Əməkdar artist

*Əməkdar artist Nigar Şabanova sosial şəbəkədə "Qaragözova" soyadını dəyişməsinin səbəbini açıqlayıb.*



"Unikal" axşam.az-a istinadən xəbər verir ki, xanəndə bu haqda "Xəbər-ətər" programında danışdı. O bildirib ki, sözlərə son qoymaq üçün həyat yoldaşının soyadını Instagram hesabından silib: "Niyə ailə mövzusu adılaşdırılmalıdır? Niyə ele bir peşənin sahibi adılaşdırılmalıdır, camaati yormalıdır? Sevincək olsaydım, başqa müğənnilər kimi bütün günü şəkil paylaşardım, həyatım onla bağlı olardı. Axırda bezdim və soyadımı da dəyişdim".

Qeyd edək ki, Nigar Xəyyam adlı hərbçi ilə ailəlidir.

## Klarnetçi Hüseynin hayatı yoldaşı xəbərdarlıq etdi

*Klarnet ifaçısı Hüseyin Məhəmmədroğlunun hayatı yoldaşı, aktrisa Aysel İbrahimova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.*

Sənətçi Instagram hesabında ailəsi haqda xoşaqlımlaşdırıcı yazışmalarla izleyicilərinə xəbərdarlıq edib: "Hər kəs həyatından məmənun olsa, heç zaman heç kəsə pis rəy yazmaz, heç kəs haqqında da pis danışmaz. Dəfələrlə pis rəy yazanlarla bağlı sohbetin axırına qədər getdik. Lakin sonda bəxbəxt, həyatı gətirməyən, düzgün yolda olmayanlar oldu. Bəzilərini paylaşdım və onları tanıyan insanlar üzə çıxdı. Nəticə isə hər zaman yuxarıda sadaladıqlarım kimi oldu. Onlar olsa da, olmasa da biz yenədə həyatımızı yaşayırıq".



## Elşad Nuriyev yeni vazifəyə gətirildi - Tayinatlar

*İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə Heyətinin sədri vəzifəsinə təyinat olub.*

Bu vəzifəyə Elşad Nuriyev təyinat alıb. O, agentliyin idarə Heyətinin sədri vəzifəsini icra edirdi.

Bu təyinata qədər Elşad Nuriyev "Sumqayıt Kimya Sənaye Parkı" MMC-yə rəhbərlik edib. Elşad Nuriyev "bp Azərbaycan"da, "Azpetrol"da və ADA Universitetində çalışıb, müxtəlif kənd təsərrüfatı və sənaye holdinglərində rəhbər vəzifələrdə işləyib.

Bundan başqa, Rəvayət Mustafayev agentlik sədrinin birinci müavini təyin olunub. O bundan əvvəl "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də direktor müavini işləyib. Eyni zamanda Elxan Şiriyev də agentlik sədrinin müavini təyin edilib. O, 2012-ci ildən "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də müxtəlif vəzifələrdə çalışıb və 2019-cu ildən "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də direktor müavini vəfəsini icra edib.

Digər əmrle Zamir Dibirov agentlik sədrinin müavini təyin edilib. O bundan əvvəl "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də Aqroparklarla iş departamentinin müdürü, "Aqrar Tədarük və Təchizat" ASC-də müdir müavini vəzifələrində çalışıb.

Fuad Məhərrəmov da agentlik sədrinin müavini təyin edilib. Fuad Məhərrəmov bu təyinata qədər "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də direktor müavini, "Azərbaycan İnvestisiya Şirkəti" QSC-də icraçı direktorun müavini vəzifələrində çalışıb.

Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyi ölkədə fəaliyyət göstərən altı sənaye parkının (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları), dörd sənaye məhəlləsinin (Sabirabad, Masallı, Neftçala, Hacıqabul sənaye məhəllələri) və 51 aqroparkın fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlanır və həyata keçirilməsini təmin edir. Bundan başqa, agentliyin nəzdində Peşə Təhsil Mərkəzi də fəaliyyət göstərir.

## Rəşad Nəbiyev Yevlaxda vətəndaşlarla görüşdü

*Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Yevlax şəhərində vətəndaşları qəbul edib.*

"Unikal" xəber verir ki, görüşdə Yevlaxla yanaşı, Bərdə, Tərtər, Goranboy rayonları və Mingəçevir şəhəri sakinlərinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətləri dinlənilib.

Nazir Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə elaqədar nazirliyin müvafiq qurumlara rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi yerində həllini tapıb.

Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qeyd edək ki, vətəndaşlarla görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin iyun ayı üzrə şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən təşkil olunub.

**Bir neçə gün əvvəl Şəki Şəhər icra Hakimiyyəti özü üçün tikilən yeni inzibati binanın tikintisinin tamamlanması işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurdu. Dövlət satınalmalarının vahid internet portalının məlumatına əsasən, tenderin qalibi "Azin Construction" MMC-dir.**

Qalib şirkətə 2 milyon 875,6 min manat ödəniləcək. Maraqlısı isə odur ki, 2020-ci ildə Şəki Şəhər icra Hakimiyyətinə yeni inzibati binanın tikintisi üçün büdcədən 3 milyon 625 min manat ayrılmışdı. Bu işlərin görülməsi üçün şəhər icra hakimiyyəti "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ilə müqavilə bağlamışdı.

Lakin indi məlum olur ki, həmin

ciddi yeyintilərə yol verdiyi son vaxtlar cəmiyyətdə və mediada əsas müzakirə mövzularından bırdır. Bunu "Akkord"un çoxsayılı məhkəmə proseslərinin iştirakçısına çevrilmesi də təsdiqləyir. Yerli media xəber verir ki, şirkətin adı mütemadi olaraq məhkəmə prosesləri və iddialarında çəkilir. Müşahidələr göstərir ki, iddiaların əksəriyyəti alqı-satqı müqavilələrinin icrası ilə bağlıdır, bunların bir hissəsi görülən işlərə görə ödənişlərin gecikdirilməsinə aiddir.

O da maraqlıdır ki, "Akkord"la bağlı qalmaqallı xəbərlər Zakir müəllim vəzifəsindən uzaqlaşdırıldıqdan sonra daha da intensivləşib. Bu isə Azərbaycan təcrübəsində tez-tez rastladığımız haldır: hansısa yüksək vəzifəli şəxs öz postunu itirdikdən sonra onun nə-

Hətta öten ilin yanında adıçekişen şirkətin külli miqdarda vergi borcunun olduğu ortaya çıxmışdı. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumatda deyilirdi ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin 980 min 418 manat vergi borcu var.

2006-ci ildə dövlət qeydiyyatına alınan şirkətin vergi borcu barədə açıqlamanın Z.Qaralovun vəzifədən uzaqlaşdırıldıqdan (1 may 2020-ci ildən) qısa müddət sonra açıqlanması da diqqət çekməyə bilməzdı.

Bir müddət önce "Akkord"la bağlı daha bir qalmaqal yaşamışdı - belə ki, "Italian Design Holding"ın direktoru Franko Rizzatonun Bakının "Gənclik" metrostansiyası yaxınlığında 2013-cü il-

# Zakir Qaralovun şirkətinin 6 milyonluq müəmməsi

Şəki Şəhər icra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə 2 ildə 6 milyon manatdan çox vəsait xərclənməsi mübahisə doğurdu



vəsait yeterli olmayıb. Ən maraqlısı isə odur ki, ikinci dəfə ayrılan vəsait ilk ayrılan məbləğdən cəmi 800 min manat civarında azdır. Belə çıxır ki, ya yeni inzibati binanın tikinti xərcləri hesablanarkən ciddi yanlışlıqlara yol verilib, ya da ilk ayrılan vəsaitin istifadəsi heç də tamamilə təyinatı üzrə olmayıb. İkinci versiyani qüvvətləndirən amil isə 2020-ci ildəki tenderdə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin qalib gelməsidir.

Məsələ burasındadır ki, keçmiş Baş prokuror Zakir Qaralova aid olduğu deyilən şirkətin çoxmilyonluq dövlət layihələrinin icrasında

zarətində və yaxud himayəsindəki şirkətlərin də çətin günləri başlayır (KİÇİK HAŞİYƏ: xatırladaq ki, 2000-ci il aprelin 25-də Baş prokuror vəzifəsinə təyinat alan Zakir Qaralov bu postu 20 ildən sonra tərk etdi, daha doğrusu, həmin vəzifədən azad edildi. Və bu barədə qərar açıqlanandan sonra medianın yazdığını görə, onun özünə qalşayıdı, yəqin ki, daha 5 il müddətə qalib işləyərdi).

Ele "Akkord"-da Z.Qaralov Baş prokuror vəzifəsini itirdikdən sonra mütemadi şəkildə məhkəmə iddiaları, müxtəlif məzmunlarda çoxsayılı vətəndaş şikayetləri ilə gündəmə gəlir.

də tikilən tunelə yarım milyard dollardan çox pul, yeni 512 milyon dollar xərclədiyini açıqlamış və bu böyük müzakirələrə səbəb olmuşdu.

Son vaxtlar isə "Akkord"un çəkdiyi, istifadəyə verildikdən qısa müddət sonra bir neçə dəfə çökən və hazırda genişmiyəslə təmir işlərinin aparıldığı Bakı-Quba-Rusiya yoluna görə gündəmdədir. Bu yolun tikintisi üçün 147 milyon manat (hər kilometri 1,1 milyon manata!) xərcləndiyi bildirilir, istifadəyə verildikdən az sonra yolun müxtəlif hissələrində aparılan təmir işləri ilə əlaqədar həmin vəsaitin 200 milyon manata yaxınlaşdırılmışına dair də iddialar var. Üstəlik, yolun beton örtüyünün xüsusi istilik sistemlə quraşdırılmalı olsa da, sonradan bunun reallaşmadığı, yəni yolun ele adı beton örtülü çəkildiyi və istifadəyə verildiyi ortaya çıxb.

Hətta bəzi ekspertlər Bakı-Quba-Rusiya yolunun inşasında korupsiya iddiaları ilə bağlı araşdırılmalarla başlanması və məsələyə hüquqi qiymət verilməsini vacib sayırlar.

İndi isə Şəki Şəhər icra Hakimiyyəti özü üçün tikilən yeni inzibati binasının tikintisi ilə bağlı ilkin mərhələdə ayrılan 3 milyon 625 min manatin ne qədər düzgün, təyinatı üzrə xərcləndiyi müzakirə mövzusudur.

Bir sözə, Zakir müəllimin vəzifədən getməsindən sonra "Akkord" ətrafında ne qalmaqallı xəbərlər səngiyir, ne də məhkəmə iddiaları... Və belə görünür ki, biz qarşıdakı dövrdə oxşar xəbərlərin də, məhkəmə iddialarının da çox şahidi olacaqıq.

Murad İbrahimli

**Azərbaycan prezyidenti İlham Əliyev və Türkiyə prezyidenti Rəcəb Tayyib Ərdoğan arasında ötən ilin iyunun 15-də Şuşa şəhərində Müttəfiqlik Münasibətləri haqqında bayannamə imzalandı. Sənəddə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkil məxanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistəmləri texnologiyalarından istifadə etməklə bəyənləxlə nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyənin birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, bəyənləxlə nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər yer almışdır.**

Bu mühüm sənədin imzalanmasından bir il ötür. Bu günlərdə bayannamənin imzalanmasının il dönmü ilə bağlı da önəmli tədbir düzənləndir.

Məsələləyə bağlı "Unikal" açıqlama verən Təkamül partiyasının sədri Teyyub Əliyev bildirib ki, Şuşa şəhərində Azərbaycanla Türkiye arasında müttəfiqlik haqqında imzalanmış birge bəyannamə Azərbaycan dövlətinin tarixinde dərin iz buraxmış və xalqımızın yaddaşında eləmətdər gün kimi daim qalacaq: "Şuşa Bəyannaməsinin imzalanmasından ötən bir il göstərdi ki, o, Azərbaycanımızın süverenliyinin, ərazi bütövlüyünün təminatçısı kimi xüsusi əhəmiyyət daşıyır. Bu Bəyannamə bəzi bədxah qonşularımızı, eləcə də Fransa, ABŞ kimi ermənipərest dövlətləri Azərbaycana qarşı dost olmayan münasibətlərini korrektə etməye məcbur etmişdir. Məsələn, İranın Azərbaycan, Rusiya və Ermənistən arasında 10 noyabr 2020-ci ilde imzalanmış, Zəngəzur dəhlizinin açılmasını da nəzərdə tutan, üçtərəfli sazişə mənfi münasibəti məlumdur. Zəngəzur dəhlizinin açılmasında maraqlı olmayan İran bəyən etmişdi ki, o, regionda sərhədlərin dəyişdirilməsinin əleyhinədir və buna imkan verməyəcəklər. Hətta müxtəlif bəhənələrlə sərhədlərimizə qoşun da yeritmİŞDILƏR. Ancaq Şuşa Bəyannaməsinin imzalanması İran üçün soyuq duş effekti yaratdı. Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişən İran öz ərazisində keçməklə Azərbaycanın Qərb regionu ilə Naxçıvan arasında əlaqənin yaradılmasına imkan verən dəhlizin öz ərazisindən keçməsi üçün Azərbaycanla müvafiq anlaşma imzalamaq qərarına gəldi. Şuşa Bəyannaməsi imzalanandan sonra qatı ermənipərest mövqeyi ilə sevilən Fransanın, eləcə də ABŞ-in Azərbaycanın mövqeyini müyyən dərcədə nəzəre alan siyaset yeri iddiyinin şahidi olurraq. Fərrux kəndi etrafında baş verən hadisələr göstərdi ki, Rusiya da Azərbaycanın mövqeyi ilə razılaşmaq məcburiyyətindədir. Nala-mixa vurmasına, bəzi xarici qüvvələrin, xüsusilə də Rusyanın, qızışdırıcı mövqeyinə baxmayaraq Ermənistən da gec-tez reallıqla barışmali olacaqdır ki, bunun bəzi simptomları hiss edilməkdədir və s".

Partiya sədrinin sözlərinə görə, Şuşa Bəyannaməsinin imzalan-

ması Azərbaycanla yanaşı Türkiyə üçün de xüsusi əhəmiyyət daşıyır və Türkiye bu Bəyannaməyə xüsusi əhəmiyyə verir: "15 iyun 2022-ci ilde Şuşa şəhərində YAP ilə Türkiyənin AK Partiyasının birgə təşkilatlığı ilə, Şuşa Bəyannaməsinin birinci ildönümüne həsr olunan "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda bəyənləxlə konfransın keçirilməsi bu na bariz nümunədir. Konfransın işində Türkiyə tərəfindən AK Parti sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, İzmir millet vəkili, Türkiyənin keçmiş Baş Naziri cənab Binəli Yıldırımın rəhbərliyi ilə yüksək səviyyəli nümayəndə heyətinin iştirakı Türkiyənin Şuşa Bəyannaməsinə verdiyi önəm bariz şəkildə bütün dünyaya bir daha nümayiş etdirdi. Azərbaycan tərəfindən konfransda Azərbaycan Respublikası PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyəti ilə əlaqələr şöbəsinin müdürü, cənab Ədalət Veliyevin, şöbə əmk-

sında hərbi əməkdaşlığın genişlənməsinə dair də mühüm bəndlər var idi:

- "Türkiyə ilə Azərbaycan birgə hərbi texnika istehsal edəcəklər";
- "Türkiyə Azərbaycanda pilot-suz uçuş aparatlari istehsal edəcək";
- "Türkiyə və Azərbaycanın Təhlükəsizlik Şuraları fealiyyətini koordinasiya edəcəklər".

Bir il ərzində iki ölkənin Təhlükəsizlik Şuraları birgə toplanti keçiriblər. Bundan başqa bu ilin mayın 13-de Azərbaycanın və Türkiyənin Təhlükəsizlik Şuraları arasında anlaşma memorandumu imzalanıb. İki ölkənin müxtəlif hərbi texnikaların və pilotsuz uçuş aparatlarının birgə istehsalıyla bağlı müzakirələr davam edir.

Bələliklə, tarixi Şuşa Bəyannaməsi Azərbaycanın, o cümlədən Qarabağın təhlükəsizliyini Türkiyənin təminatı altına almış oldu. 1921-ci il Qars Bəyannaməsinə görə Türkiyə Naxçıvanın təhlükəsizliyinin təminatçısıdır. Qars Bəyannaməsindən 100 il sonra imzalanan Şuşa Bəyannaməsinə görə

sunun kiçik modeli halına getirilməli, Qarabağda separatçılar tərkisilər edilməli, Ermənistana sərhəd tam nəzarete götürülməli, azərbaycanlıların Qarabağın bütün məntəqələrinə qaydiyi təmin edilməli və Zəngəzur dəhlizi işe salınmalıdır.

Ərdoğan Şuşada Azərbaycan prezyidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında Ermənistana çağrış etmişdi: "Atəşkəs anlaşmasından sonra bütün tərəflər arasında yeni əməkdaşlıq imkanları yaranıb. Ermənistən ona uzadılan bu xoş niyyət və həmrəylik əlini tutmalı, ortaq geleceyi birlikdə qurmaq fürsətindən yaxşı istifadə etməlidir". Ərdoğan daha əvvəl təklif etdiyi "3+3" əməkdaşlıq platformasını xatırlatdı: "Bu platformada Rusiya, Türkiyə, Azərbaycan, Ermənistən, Gürcüstan və İranın iştirakı nəzərdə tutulur. Bu platforma ilə birlikdə bölgənin sülh içərisində yaşamasını istəyirik. Bu addımı atmaq üçün biz qardaşlıqla birlikdə hər cür fədakarlıqla hazırlıq. Hörmətli Vladimir Putin də bu cür fədakar-

Ərdoğan Şuşada olduğu kimi Milli Məclisdəki çıxışında yenə Ermənistana çağrış edərək 3+3 platformasından Ermənistənindən qazançı çıxa biləcəyini dedi. Ərdoğan Ermənistən Zəngəzur dəhlizində istifadə edərək Rusiya çıxış imkanı qazanacağını xatırlatdı. Ərdoğan bundan başqa Türkiyənin Ermənistənla sərhədi aça biləcəyinə işaret etdi. Türkiyə Cumhurbaşqanı onu da xatırlatdı ki, sərhədin açılması birinci növbədə Ermənistən xeyrindər.

Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan Ankara'dan Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra Abxaziya və Cənubi Osetiyə faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan 3+3 formatında zəfər bəndin heç də Ermənistən olmadığını, Gürcüstanın olduğunu bildirdi ve bu yanaşmasında haqlı idi. Rusiya Gürcüstanla 2008-ci il mühəribəsindən sonra

## Prezident onlara faxri adlar verdi - SƏRƏNCAM



Prezident İlham Əliyev Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

"Unikal" xəber verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

### "Əməkdar həkim"

Əsgərov Sahib Abbaslı oğlu Xəlilov Zaur Bəhmən oğlu İsayev Elçin Həmid oğlu Qədirova Nuriye Baba qızı Nəbiyeva Mahire Əmir qızı "Əməkdar tibb işçisi" Abbasova Yəmən Məmməd qızı Əliyeva Rəsmiyyə Calal qızı Həziyeva Amalya Humay qızı.



## "Bu beynəlxalq təşkilatlar Ermənistani təcavüzkar adlandırmadı" - Hikmat Hacıyev

"Azərbaycan BMT-yə, ATƏT-ə üzv olduğu dövrde Ermənistənin təcavüzünə məruz qaldı, ancaq bu beynəlxalq təşkilatlar Ermənistəni təcavüzkar adlandırmadı".

"Unikal" xəber verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyaset məsələləri üzrə şöbə müdürü Hikmat Hacıyev deyib. Prezidentin köməkçisi bildirib ki, BMT təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib:

"Qətnamələrdə Ermənistənin işğal altındakı Azərbaycan torpaqlarını tərk etməsi tələb olunurdu. Ancaq bu qətnamələr icra olunmadı. Digər tərəfdən, ikili standartlarla üzləşirdik. Post-sovet məkanındaki digər münaqişələrdə ölkələrin ərazi bütövlüyü birmənalı tanınır, Azərbaycana münasibət ikili standartlara əsaslanır".

Baş redaktor:  
Zaur Əhməd

Turanbank" ASC Binəqədi filialı.  
H/h: AZ70TURA40050054644700110944  
M/H: AZ26NABZ0135010000000027944

Kodu: 504692

Şəhadətnamə № 3150  
Ünvan: 8 mkr. Ə.Naxçıvani 5<sup>n</sup>

Tel/Fax:(012) 561-65-53

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, sahifələnmış və "Futbol+" servis mətbəəsində çap olunmuşdur

Sifariş 252.

Tiraj:1700

# Dövlət başçısından dünyaya daha bir mesaj: "Ədalatsızlıklı razılaşmayacaqıq"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-də "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumu işə başlayıb.

"Unikal" xəber verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib. Əvvəlcə xatirə fotosu çəkdirildi.

IX Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin sözü dövlətimizin başçısına verdi.

Prezident İlham Əliyev Forumun açılış mərasimində nitq söyləyib. Öləkə başçısı bir sıra mühüm məqamlara toxunub.

"Azərbaycanın Prezidenti olaraq mən ölkəmizi təhlükəsizliyi ilə bağlı məsələlər üzərində çalışıram və Qarabağ münaqişəsinin həlli, zənnimcə, regionda təhlükəsizlik üçün, regionda sülh üçün bir fürsətdir. Keçən dəfə görüşəndə mən işgal, dağııntı və xalqımızın demek olar ki, otuz il əziziyət çəkdiyi humanitar böhranla bağlı məsələyə geniş şəkildə toxundum. Bunları tekrarlamamaq istəmirəm, bunlar artıq məlumdur. Çünkü işğaldan azad edilmiş ərazilərdə o qədər ziyanatçılar - siyasetçilər, ictimai xadimlər, jurnalistlər, vətəndaş cəmiyyətinin nümayəndələri olublar, onlar hər şeyi, erməni işğalından sonra hansı dağıntıların qaldığını öz gözləri ilə görüb'lər.

Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüb idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. İndi sülh, eməkdaşlıq yaratmaq vaxtidır və Azərbaycan bunun üzərində çalışır.

Ermənistənla münasibətlərin normallaşması prosesinə gelincə, biz sülh razılaşması üzərində çalışmağa başlamağı təklif etdik. Ermənistən cavab vermədi. Sonra biz daha bir addım atdıq. Biz hər iki ölkənin səhədələrinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazi iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və bizim təklifin əsasını təşkil edən başqa prinsiplər də irəli sürdük. Bu beş prinsipin Ermənistən hökuməti tərəfindən qəbul edilməsi bizi məmnun etdi. Beləliklə, bu, müsbət dinamikadır. Lakin indi biz praktiki icraya keçmeliyik. Çünkü işğal vaxtının təxində bildiyimizə əsaslanaraq danışıqlar apararkən bəzən Ermənistən rəsmiləri tərəfindən hətta yüksək səviyyədə ifade edilmiş sözlərin o qədər də böyük mənə daşımadığını bilirik. Çünkü bizə addımların atılması lazımdır. Azərbaycan artıq öz tərəfindən sülh razılaşması üzrə komissiyanı yaradıb və biz eyni addımın Ermənistən tərəfindən atılmasını da gözləyirik. Bu addım atılan kimi və ya atılan təqdirə danışıqlar başlayacaqdır.

Biz, həmçinin səhədələrimizin delimitasiyasına başlanılması ilə bağlı təklif irəli sürdük. Çünkü səhədələrimizin ən böyük hissəsi də işğal altında idи və orada heç vaxt delimitasiya aparılmamışdır. Buna görə də bu proses də başlanılıb və Azərbaycan-Ermənistən səhədə komissiyanının birinci birgə iclası keçən ay səhəddə baş tutmuşdur. Hər iki tərəfin səhəddə görüşməsi də rəmzi xarakter daşıyırı. Bu, həmçinin bu məsələdə irəliliyişin olacağına dair



mühüm mesaj idi. Əlbəttə ki, biz bu yolun uzun olduğunu anlıyorıq, lakin bu proses artıq başlayıb. Eyni zamanda, biz kommunikasiyaların açılması ilə bağlı Ermənistən 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəflı Bəyanata əməl edəcəyini gözəyirik ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olsun. Ermənistən tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımından çox vaxt keçib, lakin, əfsuslar olsun ki, indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, qəbul edilməzdir. Birinci, bu, Ermənistən tərəfindən Üçtərəflı Bəyanatın müddəalarının pozulmasıdır və bu, regionda sanki bir disbalans yaradır. Çünkü eyni Bəyanata əsasən, Azərbaycan Ermənistəndən Azərbaycanın erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışın təmin olunması üçün üzərinə öhdəlik götürdü. Beləliklə, bir il yarımdır ki, ermənilər Laçın yolundan istifadə edirlər və maneəsiz əlaqəyə malikdirlər. Azərbaycanlılar isə Ermənistən ərazisindən keçən yoldan, bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Bu, ədalətsizdir və biz bunu razılaşmayaqıq. Ermənistən tərəfindən bize belə bir əlaqə yolunun verilməsi məsələsinin məqsədönlü şəkildə gecikdirilməsi səmərəsizdir. Bu, mənə əvvəlki danışıqlar dövrünü xatırladır ki, Ermənistən o zamanlar vaxt udmaq üçün davamlı olaraq bütün məsələləri gecikdirirdi. Bu, nə ilə nəticələndi? Nəticə həm döyüş meydandasında, həm də siyasi arenada tam məğlubiyyət oldu. Nəticə o oldu ki, Ermənistən ideoloji bazaşı tamamilə darmadağın edildi. Otuzlillik işğal dövrü erməni xalqını heç də xoşbəxt etmədi. Əksinə, onlar dünya ictimaiyyətinin gözündə işgalçi və təcavüzkar oldular. Müharibə başa çatıldıqdan sonra artıq hər kəs görə bilər ki, onlar işğal dövründə oraları necə viran qoyublар.

Beləliklə, Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementləndəndir. Əger bize bu əlaqə yolu təqdim edilməyəcəkse, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistənla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmüş bütün səyləri uğursuz olacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, vacib məsələdir, Azərbaycanın bunu tələb etməyə haqqı var. Birinci, Ermənistən hökuməti müvafiq Bəyanatı imzalayıb. İkinci, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkmiş ölkə olaraq bizim bunu tələb etməyə mənəvi haqqımız var.

Diqqətinizi cəlb etmək istədiyim digər bir məsələ Azərbaycanda yaşayan ermənilərlə bağlıdır. Mənim, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistənən baş naziri Paşinyanın Brüsseldə baş tutmuş Üçtərəflı

görüşümüzün nəticələrinə dair cənab Şarl Mişel tərəfindən yayılmış bəyanatda aydın şəkildə deyilir ki, Qarabağda yaşayan erməni əhalisinin də hüquqları və təhlükəsizliyi nəzəre alınacaq. Biz bunu tam şəkildə dəstəkləyirik. Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir. Azərbaycan coxmilləti ölkədir və erməni əhalisi Azərbaycanın heç də en böyük milli azlığı deyil. Yəni, bizim Konstitusiymizə görə, bütün milletlərin nümayəndələri bərabər hüquqa malikdirlər, o cümlədən illər boyu Azərbaycanda yaşayan ermənilər. Bəli, hüquqlar və təhlükəsizlik məsələləri tərəfindən təmin ediləcək. Lakin, təessüflər olsun ki, biz Ermənistən hökuməti tərəfindən dırnaqarası Dağlıq Qarabağ statusu ilə bağlı fikirlərin səsləndirilməsinin şahidi olurq. Bu, tamamilə səmərəsizdir və Ermənistən özü üçün təhlükəlidir. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında leğv edilib. Bizim ərazimizdə belə bir inzibati struktur yoxdur. Bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq. Ermənistən hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünkü tarix artıq yazılıb. Status məsələsinin gündəmə gətirilməməsi ilə bağlı şifahi razılıq var idi. Təessüflər olsun ki, bu, baş verir və bunun çox ciddi nəticələri ola bilər. Ermənistən Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsə, Azərbaycan üçün Ermənistən ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacağı. Tarixi nöqtəyə-nəzərdən bizim bunu etməyə hüququmuz var. Öten əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşdirilməsindən altı ay sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistənə birləşdi. Yəni, Ermənistən Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qəribi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılarından ibarət olub. Bu yanaşma çıxılmaz vəziyyətə getirib çıxaracaq və hesab edirəm ki, Ermənistən hökuməti ikinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir.

Ermənistən Cənubi Qafqazda sülh istəmir, istədiyi nədir? Onlar növbəti müharibə isteyirlər, bu, onlar üçün fəlakət olacaqdır və onlar bunu yaxşı anlayır. Hesab edirəm ki, Ermənistən hökuməti və oradakı revanşist qüvvələr aydın şəkildə dərk edirlər ki, bu, onların dövlətçiliyinin sonu olacaq".

**İnformasiya şöbəsi**

**Azərbaycanda son vaxtlar qiymətlərin süni şəkildə bahalaşdırılması əsas müzakirə mövzularından biridir. Düzdür, hazırda qlobal infliyasiya yaşanır, lakin görünən odur ki, ölkə daxilində bundan sui-istifadə edənlər də az deyil.**

Ele Milli Məclisin üzvlərindən Tahir Rzayev bir neçə gün öncəki açıqlamasında bu məqama diqqət çəkib. "Hazırda ölkədə satılan kənd təsərrüfatı

lər, ona görə də bu qədər qiymət artımı, narahızılıqlar yaranır" - Milli Məclis üzvü bəyan edib.

Mütəxəssislər də deputatın fikirlərini bölüşürələr. Onların ortaqla qənaəti bundan ibarətdir ki, bir yandan idxlə məhsulları bahalaşırsa, o biri yandan yerli məhsulların qiymətinin də adekvat şəkildə yüksəlməsi gözləniləndir, bir sözlə, meyvetərəvəzin bahalaşmasında idxlədan asılılıq, eləcə də, idxlənin daxildə yaratdığı infliyasiya

dən azaddır. Həmin siyasetin həyata keçirilməsi sayəsində böyük həcmde vəsait fermerlərin sərəncamında qalıb ki, bu da kənd təsərrüfatı istehsalçıları üçün əlavə maliyyə, investisiya mənbəyi təşkil edir. Belə olan halda, mövsümi məhsulların belə ağlaşıgmaz dərəcədə bahalaşmasını təkcə fermerlərin tələb-təklif qanunlarına uyğunlaşa bilməməsi ilə əlaqələndirmek doğru deyil. Problemin kökü yenə işbazlarda gizlənib.

# İşbazların yeni bahalaşma oyunu...

Mövsümi məhsulların qiyməti belə "əl yandırır"; vətəndaşı soymaq bahasına "qaz vurub qazan dolduranlar" kimlərdir?



məhsullarının qiymətində kəskin bahalaşma müşahidə olunur. Mövsümi meyvələrin qiyməti isə ötən illə müqayisədə ikiqat bahadır. Məhsulun bol olduğu deyilsə də, qiymətlər od tutub yanır" deyən deputat bildirib ki, yerli məhsulların istehsalı, onun artırılması üçün dövlet tərəfindən əhəmiyyətli tədbirlər həyata keçirilirsə, bu məhsulların bahalaşması yox verilməzdir.

"Bəzi insanlar qlobal bahalaşmadan sui-istifadə edib bazarlarda qiymətləri süni şəkildə artırırlar. Bunun qarşısı alınmalıdır. Bildirilir ki, son illər kənd təsərrüfatı məhsullarının istehsalı artırıb. Kənd təsərrüfatı məhsullarının artımında irəliləyiş var, belə olan halda qiymətlər aşağı düşməlidir, ancaq əksinədir. Sahibkarlıq azaddır, ancaq bu o demək deyil ki, onlar məhsula istənilən qiyməti qoyub bazara çıxarmalıdır. Bu, qətiyyən yolverilməzdir. Vətəndaşlar da bazarlardakı qiymətlərdən narahızdırırlar. Müəyyən işbazlar bazarları tənzimləyir-

mühüm faktor olsa da, bu da danılmaz həqiqətdir: fermerlərin bazarlara birbaşa çıxışının olmaması! Çünkü bazarlar üzərində işbazların monopoliyası mövcuddur. Belə işbazları cəsarətləndirən səbəb kimi isə onların eksər hallarda müəyyən vezifeli şəxslərin himayəsində olması göstərilir. Bir sözlə, "gizli monopolistlər" - işbazlar ve onları himayə edən məmurlar yene ənənəvi ampulalarındadırlar: qiymət artımı ilə hökumətin iqtisadi siyasetini, dövlət və xalqın maraqlarını açıq şəkildə sabotaj edirlər! Özü də müvafiq dövlət qurumlarının davamlı və açıq xəberdarlıqlarına, üstəlik də, cəmiyyətin narahızılıqlarına, şikayətlərinə baxmayıraq...

Yeri gəlmışkən: bəziləri iddia edirlər ki, mövsümi məhsulların bahalaşmasında fermerlərin tələb-təklif qanunlarına uyğunlaşa bilməməsi də rol oynayır. Bu iddialarla razılaşmaq mümkün deyil. 1999-cu ildən kənd təsərrüfatı sektorunu, torpaq vergisi istisna olmaqla, bütün vergilər-

Ele olmasaydı, sahədə, məsələn, 1 manat olan məhsul paytaxt da daxil olmaqla iri şəhərlərin bazarlarında 4-5, bəzi halarda hətta 6-7 manata satılmalıdır.

Bir məqamı da vurğulamaqda fayda var. Son vaxtlar hökmətdə həyata keçirilən kadr və struktur isləhatları göz qabağındadır. Vətəndaşlar bu isləhatlardan bir çox köklü problemlərin, o cümlədən, inhisarçıların özlərinin "qaz vurub qazan doldurmaq" hesabına əhalinin cibinə girməsinə son qoyulmasını gözləyir. Onlar ümidi edirlər ki, işbazların soyğunçu qiymət "siyaseti" tarixin arxivinə gəndəriləcək, ölkədə real, həqiqi rəqabət mühiti bərqrər olacaq, monopolistlərin meydanda (oxu: bazarda!) at oynatmasının qarşısı alınacaq. Ümid edək ki, bu cür gözləntilər heç də gözlənti olraq qalmayacaq və real bəhrəsini verəcək. Mövsümi məhsulları vətəndaşa ağlaşıgmaz qiymətə təklif edənlərin "bazarı" bağlanacaq, əvəzində bazarlar istehsalçıların üzünə açılacaq, onlar kiminsə "bişinin altından" keçmek məcburiyyətdə qalmayacaq, min bir əziyyətlə istehsal etdikləri məhsulları həm özlərinə, həm də məşterilərə sərf edəcək şəkildə satışa çıxarmaq imkanı qazanacaqlar.

Bir sözlə, Azərbaycanda bahalaşma üçün məqam axtaran, giriəvə gəzən fürsətçilərə - işbazlara və onların gizli-əşkar himayədarlarına - müəyyən məmurlara qarşı artıq konkret addımlar atmaq zamanı gəlib. Onlara "dur!" demək vaxtidır. Öks halda aradan illər keçəcək, vətəndaş hər mövsümə uyğun nemətlərin dadını çıxarmaq əvəzine bahalaşmanın dərdini çəkməyə davam edəcək.

Toğrul Əliyev

## İlham Əliyev Binəli Yıldırımı qəbul edib

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımı qəbul edib.**

"Unikal" xəbər verir ki, görüşdə Azərbaycanla Türkiye arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurgulandı.

Binəli Yıldırım Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirdi, bu tədbirin yüksək səviyyədə keçirilməsi münasibətlə təbriklerini çatdırıldı. Qonaq Forumun dünya miqyasında en mühüm tədbirlərdən biri olduğunu bildirdi və Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın Forum iştirakçılarına müraciətini çatdırğıını məmənnüllüqlə qeyd etdi.

Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətlə ötən gün Şuşada beynəlxalq konfransının keçirilməsinin önemini vurgulayan Binəli Yıldırım həmin tədbirdə də vacib muzakirələrin aparıldığı dedi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər etrafında fikir mübadiləsi aparıldı.

Binəli Yıldırım dövlətimizin başçısına xatire hədiyyəsini təqdim edərək bildirdi ki, bu, İstanbulu fəth edən Fateh Sultan Mehmedin qılıncının eynisidir və Qarabağın fatehi Prezident İlham Əliyevə hədiyyə olunur.

## Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu göndərib

**Azərbaycan Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.**

Bu barədə "Unikal" a Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən məlumat verilib.



Bildirilib ki, iclasda Azərbaycan Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Cinayet Məcəlləsinin 259-cu və 314-cü maddərinin şəhər edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılib.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 8-nə təyin edilmiş iclasında baxılacaq.

## Vüqar Əhmədov vətəndaşları qəbul etdi

**Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq, "Azərişiq" ASC-nin sədri Vüqar Əhmədov iyunun 10-da Qax və Şəki rayonlarından olan vətəndaşları qəbul edib.**



"Unikal" xəbər verir ki, qəbuldan əvvəl ümummillilər Heydər Əliyevin Qax şəhərindəki abidəsi ziyarət olunaraq önüne gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.

Qax Elektrik Şəbəkəsinin inzibati binasında baş tutan qəbul zamanı qurumun fealiyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerində həlli ilə bağlı tədbirlər görülüb, həlli araştırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icratına göndərilib.

Vətəndaşlar bölgelərdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.



## Xarici ekspertlər Bakıda maraqlı məqamlara toxunublar

Diasporla İş üzrə Dövlət Komitəsinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "Cənubi Qafqazda post-münaqışa dövründə inkişaf" mövzusunda dəyirmi masa-dinləmələrdə iştirak edən xarici ekspertlər maraqlı və vacib çıxışları ilə iştirakçıların diqqətini çəkib.

"Unikal" xəbər verir ki, tədbirdə əvvəlcə "Mənim Tarixim" və "Qarabağda Urbisid" adlı videoçarxları nümayiş olundub.

Dinləmələr zamanı Ağ Ev Təqaüdleri üzrə Prezident Komissiyasının komissarı, Aspen İstitutunun Sokrat Proqramının icraçı direktoru və Diaspor Festivalının təsisçisi Karter Kordel, Plattsburghdakı Nyu-York Kollegi Dövlət Universitetinin vitse-prezidenti Vahab Lizi, Türkiye Prezidentinin Təhlükəsizlik və xarici siyaset Komitesinin üzvü, Nişantaşı Universitetinin professoru Güney Nurşin, Dona Gracia Mərkəzinin fəxri prezidenti, İqtisadi Sülh Mərkəzinin prezidenti, İsrailin keçmiş peyk rabitesi və kiber naziri Kara Ayub, Dr.Rupp Florian Hans-Heinrix, "Institut Choiseul"un baş direktoru, "AfrikiPresse"in baş redaktoru, "L'Afrique en marche Editorialiste"nin redaktoru, politoloq Qambotti Kristian, Avrasiya Araşdırırmaları Mərkəzinin tədqiqatçısı Qauen Maksim, Diplomatiya və Diasloq üzrə Beynəlxalq Şuranın direktoru və hökumət müşaviri Qozlan Erik Maks, İqtisadi Sülh Mərkəzinin informasiya-xəbər saytının redaktoru, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi Avraham Reyçel Qolda, İsrail Akademiya Monitorunun direktoru Dr. Barnet Dana, Yəmən Yəhudiləri və İsrail Qəbilələri İrsinin Qorunması, Cəmiyyət və Mədəniyyət, Sənədləşdirmə və Tədqiqatlar üzrə Assosiasiyanın prezidenti Ben Salom Yigal, jurnalist, geosiyasi analistik, Avropa Parlamentində Yaşıllar Partiyasının xarici əlaqələr üzrə keçmiş müşaviri Berqamaski Paolo, Braziliya Beynəlxalq Münasibətlər üzrə Jurnalistlər Assosiasiyanın prezidenti Keyros Mendes Ceyhan Fabiana və başqaları çıxış ediblər.

Onlar müxtəlif ölkələrdə fəaliyyət göstərən beyni mərkəzleri və media ekspertlərinin paytaxt Bakıda bir araya getirilməsinin Azərbaycan həqiqətlərinin təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini bildiriblər. Bu mühüm hadisənin uğurlu davamı üçün koordinasiya fəaliyyətinin gücləndirilməsi, media, təhsil və peşəkar mübadilə proqramları sahələrində güclü addımların atılmasıının önemi barədə təkliflər irəli sürürlüb. Azərbaycan dövlətini apardığı siyasetə görə təbrük edən ekspertlər bildiriblər ki, işğaldan azad edilmiş əraziyin yeni şəhərlərə çevriləməsi prosesi diqqətlə planlaşdırılıb.

**Milli Məclisin deputati Nəsib Məhəməliyev "Unikal" a müsahibə verib. Deputat qiymətlərin artmasından, struktur islahatlarından, icra hakimiyyətlərinin fəaliyyətdən və s. məsələlərdən danışır.**

-Həzirdə qiymət artımları ən çox müzakirə olunan məsələlərdən biridir. Belə məqamlarda sünə qiymət artımı edənlərə də rast gəlinir. Bunun qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

-Sünə qiymət artımı əsasən dünyada baş verən proseslərlə, inflyasiya və bəzi malların bahalaşması ilə bağlıdır. Bahalaşma daha çox xaricdən idxlə olunan məhsullara aiddir. Bunun qarşısının alınması dövlətin müvafiq strukturlarının gündəlik nəzarətindədir. Eyni zamanda, daxili bazarın idxaldan azad olunması, məhsul bolluğunun yaradılması, aqrar sektorun elmi əsaslarla inkişafının təmin olunması istiqamətində ciddi addımlar atılmalıdır.

organ arasında körpü rolunu oynayırlar.

-**Siz uzun illər icra başçısı işləmisiniz. Məlum olduğu kimi, azad edilmiş əraziyərdə xüsusi nümayəndəlik təsisatının simasında yeni idarəcilik modeli sınaqdan keçirilir və digər əraziyərdə də bunun tətbiq olunacağı gözlənilir. Bu halda icra hakimiyyətləri ləğv oluna bilər. Yeni idarəetmə sistemindən gözləntilər nələrdir?**

-İşğaldan azad olunan bölgələrə Prezidentin xüsusi nümayəndərinin təyin olunması Azərbaycan dövlət idarəetmə sisteminde yenilikdir. Ötən müddət ərzində görülən işlərin miqyası və keyfiyyəti, xüsusi nümayəndənin institutunun özünü doğrultduğunu göstərir. Yerli icra hakimiyyətləri ile onları fərqləndirən əsas cəhət ondan ibarətdir ki, xüsusi nümayəndələr işğaldan azad olunmuş əraziyə təmir-bərpa, infrastruktur layihələrinin icrası ilə mə-

hatları davam etdirilməlidir. Ümumiyyətlə, istər mərkəzi, istərsə də yerli orqanlarda aparılan islahatların kökündə bazar iqtisadiyyatının prinsipləri əsas götürülməlidir. Dövlət və yerli büdcələrin formallaşmasında donor rolunu oynamalı olan mərkəzi icra orqanlarının, səhmdar cəmiyyətlərin nəinki özünümaliyyələşdirməsi təmin olunmalıdır, eyni zamanda rentabelli olmalıdır. Bizdə isə, təəssüf ki, fərqlidir. Menecmentin düzgün təşkil olunması səbəbindən bir çox səhmdar cəmiyyətlər ziyanla işləyir. Əlavə olaraq, xaricdən alınan kreditlər və dövlət büdcəsində ayırmalara görə xeyli borclanmaya gedirlər. Son vaxtlar ölkə başçısının ciddi nəzarətinə görə vəziyyət düzəlmək üzərdir. Bununla yanaşı, bələdiyyələrin sayı kəskin azaldılmalı, birləşdirilməlidir. Hər rayonda 5 və yaxud 6 iri bələdiyyələrin olması kifayətdir. Elə etmək lazımdır ki, bələdiyyələrin normal fəaliyyət göstərməsi,

# "Har şeyi dövlətin üzərinə atmaq doğru deyil"

**Nəsib Məhəməliyev: "Yerli imkanlardan və əmək resurslarından səmərəli istifadə etməklə, bir çox problemlərin həllinə nail olmaq mümkündür, bu zaman dövlət də izafi xərclərdən azad olar"**



dır.

-**Bir neçə dəfə deputat həmkarlarınız parlamentin iclaslarında bildiriblər ki, müəyyən məsələlərlə bağlı nazirlərə zəng etməli olurlar. Bu zaman elə nazirlər var ki, telefonlara cavab vermirlər. Siz də belə hallarla rastlaşırsınız?**

-Bəli, bəzi həmkarlarımız tərəfindən parlamentdə bu tipli məsələlər qaldırılıb. Ümumiləşdirməyi düzgün hesab etmirməm. Elə nazirlər, məmurlar var ki, dərhal telefona cavab verirlər. Reaksiya verməyənlər də olur. Belə halların olmaması və deputatların qaldırıldığı məsələlərin operativ həlliini təmin etmək üçün bütün nazirlərin, komitə sədrlerinin və icra başçılarının müavinlərindən bir nəfər məsul şəxs müəyyənləşdirilib. Həmin şəxslər bir-başa deputatlarla işləyir və demək olar ki, icraedici orqanla qanunverici

şüldürər. Əhali sektor, ictimai-siyasi, sosial, medeni-kütləvi məsələlərlə icra başçıları məşğul olur. Yerli icra hakimiyyətlərinin nə vaxt ləğv olunacağı heç kəs deyə bilməz. Bu ölkə Prezidentinin səlahiyyətində olan məsələdir. Dövlət başçısı nə vaxt lazımlı bilsə, o zaman öz sərəncamı ilə digər bölgələrə də xüsusi nümayəndələr təyin edə bilər. Bugünkü reallıq ondan ibarətdir ki, yerli icra hakimiyyəti başçılarının fəaliyyəti nizamnamə ilə ullaşır.

-**Necə düşünürsüz, bununla yanaşı digər hansı sahələrdə də islahatların aparılmasına ehtiyac var?**

-İslahatlar dinamik prosesdir. Prezident İlham Əliyev islahatlara meyilli və daim islahatlara aparan Lider kimi tanınıb. Hesab edirəm ki, yerli idarəetmə sisteminde, eyni zamanda, özünü idarəetmə orqanlarında struktur isla-

yerli əhəmiyyətli sosial problemlərin həlli üçün iqtisadi əsaslar olsun. Bələdiyyə kadrlarının hazırlanmasına fikir verilməlidir. Hər şeyi dövlətin üzərinə atmaq doğru deyil. Hesab edirəm ki, yerli imkanlardan və əmək resurslarından səmərəli istifadə etməklə, bir çox problemlərin həllinə nail olmaq mümkündür. Bu zaman dövlət də izafi xərclərdən azad olar.

-**Son illər icra başçısı, nazir, komitə və s. sahələrdə rəhbər vəzifələrə gənclər təyin olunur. Sizcə gənclər onlara olan etimadı doğruldurmır?**

-Dövlət idarəetmə sisteminə genç kadrların getirilməsi müsbət haldır. Onların arasında etimadı doğruldanlar da var, doğrulmayanlar da. Bu, təbiiidir. Kadrların qiymətləndirilməsini müxtəlif yollarla reklam olunduqlarına görə deyil, konkret əldə etdikləri real nəticələrə görə verilməsinin tərəfdarıyam. Dünyada qəbul olunmuş meyarlar var. Onlara uyğun olaraq, kadrların rotasiyası aparılmalıdır.

-**Sosial şəbəkədə də aktivsiniz. Hansı sosial şəbəkələrdən istifadə edirsiniz və gündəlik nə qədər zaman ayırsınız? Bir də sosial şəbəkələr vasitəsi ilə sizə müraciətlər olurdu? Olursa, nə ilə bağlı olur?**

-"Facebook" və "Twitter"də varam. Əsasən, "facebook" sosial şəbəkəsində aktivəm. Gündəmde olan aktual mövzularla bağlı hər gün bir neçə sayta müsahibə verirəm və yaxud səhifəm açıqdır. Seçicilərim, seçicim olmayan bir çox insanlar sosial şəbəkələr vasitəsilə gündəlik əlaqə saxlayırlar. Müxtəlif mövzularla bağlı müraciətlər olur. Cərrahiyyə eməliyyatları, müalicə, təhsil haqqları, kreditlər, yardımçılar, işsizlik, əlliliyin müəyyən olunması, pensiya təyinatı, yardımçılar və s. məsələlərlə bağlı müraciətlər olunur. İmkan daxilində kömək etməyə çalışırıq.

**Anar Kəlbiyev**

**Azərbaycan cəmiyyətinin az qala bütün təbəqələrinin "Azərbaycan Hava Yolları" QSC (AZAL) və onun rəhbəri Cahangir Əsgərovdan giley-güzarları səngimir. Elə qarşı tərəf də bu giley-güzarları bir qulağından alıb o biri qulağından ötürməyə inadla, işrərlə, təkidlə davam edir. Kənardan baxanda belə qənaət hasil olur ki, "dəyirman" (oxu: AZAL) öz işindədir, "çax-çax" (oxu: cəmiyyət) baş ağrıdır.**

Açıq demek lazımdır: son illərdə ölkədə hələ heç bir qurum və onun rəhbəri "Azərbaycan Hava Yolları" və bu QSC-nin sədri Cahangir Əsgərov qədər tənqid hədəfinə, qınaq obyektinə əvəz olmayıb, hələ heç bir qurum və onun rəhbəri barədə "Azərbaycan Hava Yolları" və bu QSC-nin sədri Cahangir Əsgərov haqqında yazılılığı, söyləndiyi qədər şikayət, narazılıq səslənməyib. Və son illərdə hələ

yox imiş kimi!

Buyurun, bu deputat Fazıl Mustafanın şəxsi facebook səhifəsində yazdıqlarıdır: "Naxçıvana təyyarəye bilet tapılmır. Onlarla adam zəng edib kömək istəyir. Əməlli-başlı dərəbəylikdir. Naxçıvana gediş-gəlmişin çətinləşdirilməsi xüsusi məqsəd daşıyır. Biriləri kimsənin rəyini soruştadan bilet qiymətini qaldırır, biriləri təyyarə sayını qəsdən artırır ki, Türkiyəyə biletlərin bahalığına görə Naxçıvan üzərində gedilməsin, əvəzində isə yoxsun Naxçıvan camaatı zülm çəkir. Üstəlik, əldə etdiyim məlumat görə, bu biletlər gizli şəkilədə məlum turizm şirkətlərinə satılır. Nə veclərinə, əhali əziyyət çəksin, turizm şirkətləri qazansın. Günlerle kassa qarşısında növbəyə durub, 20 gün sonraya belə bilet tapa bilməyən insanların halına acıyan bir selahiyətli şəxs varmı? Sadəcə ayıb olsun, ar olsun deyirəm! Onsuz da otuz ildir blokadanın əziyyətini çəkir

bilinməyen səbəblərdən bağlıdır, yalnız hava nəqliyyəti ilə gəlmək mümkündür. İstanbul və Ankara-Bakıya uçaq biletleri 2 həftə önce üçün 400-500, yaxın tarix üçün 600 manatdır. Bir tərəflig Alternativ yol kimi Türkiyənin o biri başına - İğdirə gəlib Naxçıvana keçib, ordan Bakıya gəlmək olar. Ya da Qara dəniz tərəfə, Sarpa, ordan Tiflisə, ordan da Bakıya. Bu uzun yolu xərci birbaşa reyslərdən 2 dəfə ucuzdur. Gürcüstan Qırmızı Körpüdən Sarpa qısa yol çəkib. Daha Zedəzeni tərəfin dar yolları ilə Türkiyə sərhəddinə 7-8 saatda getmək tarixdə qaldı. Çin şirkətləri 4-6 zolaqlı yeni yolu tikintisini bitiriblər. Qazaxdan 3-4 saatda Türkiyəyə çatırsan - Bakı-Gəncə qədər. Azərbaycan quru sərhədlərini açsa, bu yol bilirsiz nə qədər insana rifah olar? Avtobus reysləri ilə 50-60 dollara nə qədər tələbə üçün evə dönmək fürsəti yaranar?"

O qeyd edib ki, Kutaisi hava



## Zəngilanda sərhədçilərə ataş açılıb, Saxlanılan var

**İrandan Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb.**

"Unikal" xəber verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzində məlumat verilib.

Bildirilib ki, iyun ayının 7-də saat 22:15-də DSX-nin "Horadız" sərhəd dəstəsinin xidməti ərazisində Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi qapadıllıb.

Sərhəd naryadı tərəfindən "Dayan" emrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaq, sərhəd pozucuları əmrə tabe olmayaraq silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsəbə cəhd edib.

Dövlət sərhədinin pozulması ilə bağlı keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılaq üzərində olan 1 ədəd bağlamada təxminən 5880 qram narkotik vasitə "marixuana"ya bənzər maddə aşkar olunaraq götürülmüş, digər sərhəd pozucusu hava şəraitinin qaralıq və ərazinin six meşəlik, kolluq olmasından istifadə edərək geri İran ərazisində qaçıb.

Iyun ayının 12-də saat 01:50-də Neftçala istiqamətində naməlum hədəf tərəfindən dəniz sərhədlərinin pozulması barədə daxil olmuş məlumatla əlaqədar Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən qeyd olunan istiqamətə sərhəd gözətçi gəmiləri göndərilib, texniki müşahidə avadanlıqları və radarlar vasitəsilə iti surətli üzmə vasitəsinin hərəkəti nəzarətə götürülüb və təqib olunaraq saxlanılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Hadisə ilə əlaqədar dövlət sərhədinin gücləndirilmiş üsulla mühafizəsi teşkil olunaraq üzmə vasitəsinin hərəkət etdiyi istiqamətde sahil ərazilərinə baxış keçirilib. Neticədə Cənub regional şöbəsinin "Mayak" sahil nəzərəti bölməsinin xidməti ərazisində Neftçala rayonunun Mayak kəndinin yaxınlığında dəniz sahilində iki ədəd şübhəli kisə aşkarlanıb. Kisələrə baxış zamanı 13 ədəd bağlamada təxminən 22 kilogram 855 qram narkotik vasitəyə (15180 qram - "marixuana", 7175 qram - "tiryek", 500 qram - "heroin") bənzər maddələr və 1543 ədəd psixotrop tərkibli həblərəşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

## Daxili ticarətlə bağlı qanun layihəsi hazırlanıb

**Daxili ticarət haqqında qanunvericilik çox vacibdir.**

"Unikal"ın məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzaret Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisinin açılış mərasimində deyib.

M. Abbasbəyli bildirib ki, bu istiqamətde digər müvafiq qurumlarla birgə işçi qrupu təşkil edərək layihə hazırlanıb və razılaşma mərhələsindədir: "Razılaşma prosesi bitdikdən sonra layihə Milli Məclisə təqdim olunacaq".

Həftənin sualı: fantastik dərəcədə baha qiymət siyaseti ilə hətta deputatların

da səbr kasasını daşıran AZAL "şef"i ilə yollar nə vaxt ayrılacaq?



heç bir qurum və onun rəhbəri "Azərbaycan Hava Yolları" və onun sədri Cahangir Əsgərov qədər ictimaiyyətdə yüksələn tənqidlərə, şikayətlərə, etirazlara dırınaqası, laqeyd yanaşmayıb.

Yola salmaq üzrə olduğumuz həftə də istisna təşkil etmədi: istər yazılı və elektron mətbuatda, istərsə də sosial mediada "AZAL" ilə adıçəkilən qurumun rəhbərliyi barədə ictimaiyyətin ən müxtəlif kəsimlərindən giley-güzar göye bülənd oldu. "Azərbaycan Hava Yolları" isə sözün həqiqi mənasında GÖYLƏ GE-DƏRƏK bu şikayətlər qarşısında yenə susdu. Sanki etirazların, narazılıqların ona heç bir dəxli

Naxçıvan camaatı, erməninin verdiyi əziyyət yetərli deyilmə? Tecili əlavə təyyarələr ayrınlı, bu məsələni dərhal həll edin. Sabah Milli Məclisdə sözümüz bu mövzuda deyəcəyəm".

Bunu isə tanınmış jurnalist Aygün Muradxanlı yenə sosial şəbəkədəki şəxsi hesabında yazıb: "Azərbaycanın Türkiyədə 20 minə yaxın tələbəsi var. Azərbaycanın deyəndə ki, azərbaycanlı ailələrin. Çünkü son illər xəricdə təhsilə bağlı dövlət programları olmadığından təhsil xərcləri bütünlükə ailələrin üzərindədir. İndi imtahan dönəmidir, 5-10 günlər gənclərin çoxu Azərbaycana qayıtmalıdır. Quru yolu

limanından Avropaya bilet 35-50 avrodur. O qədər reys varq Hara istəsən üç, hardan istəsən üç Gürcüstana gel. "Dağılmış Ermenistanın İstanbul uçaq bilet 50-70 dollar. İrəvandang!!! Bizdə?.. Gəncliyin ürəyini vurmaq, onları Vətəndən küsdürməyin. Xeyallarında başqa ölkələr yox, Azərbaycan olması üçün şərait yaradın. Elə edin, bir ayaqları burda olsun. AZAL-ın monopoliyasını ləğv edin".

Sosial şəbəkələrdə kiçik bir monitoring aparmaq kifayətdir ki, təkcə son 3-4 gündə bunlara bənzər minlərlə paylaşım, şərh görəsən. Lakin Cahangir Əsgərov və AZAL üçün həmin naraziqlikların qara qəpik dəyəri yoxdur. "Azərbaycan Hava Yolları" və onun rəhbəri fantastik dərəcədə baha olan qiymət siyasetini dəyişdirmək dərəcədə israrçıdır. Daha doğrusu, dəyişdirir e, ancaq dəha da bahalaşdıraraq! Cəmiyyətde etiraz əhval-ruhiyyəsini gücləndirmək bahasına xalqı soyan bir şəxs və qurumla bağlı doğrudançı ciddi qərarlar qəbul etmək zamanı gəlməyib?

Özünün ailə biznesi günbəgün çiçəkləndiyi, sərvəti get-ge-de daha da böyüdüyü haldə NƏ HİKMƏTDİRŞƏ rəhbəri olduğu dövlət şirkəti hər dəfə daha çox ziyan uyğayan Cahangir Əsgərovun yaritmaz fəaliyyətinə son vermək üçün başqa nə baş vermelidir, görəsən?

**Sənan Mirzə**



## "Zəngazur dəhlizi açılmalıdır" - Binəli Yıldırım

*"26 il ərzində ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib, nəhayət, Azərbaycan torpaqlarını özü işğaldan azad edib".*

"Unikal" xəbər verir ki, bunu "Qlobal dünya niyamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində AKP sədrinin müavini, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım deyib.

O bildirib ki, Zəngəzur dəhlizi də artıq açılmalıdır: "Bu dəhliz Avropa və Asiya arasında əlaqənin daha effektiv bərpası, ticarət əlaqələrin inkişafı üçün çox böyük əhəmiyyətə malikdir".

## Hakim olmaq istayanların nazarına

*İyunun 19-da rezidenturaya qəbul imtahanının birinci mərhəlesi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahani, ikinci cəhd) imtahani keçirəcək.*

"Unikal" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, imtahanda 1 021 namizəd iştirak edəcək.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Namizədin yaddaş kitabçası" da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduğunu qaydalar və digər zəruri məlumatlar çatdırılır.

## Radiolarda nöqsanlar aşkarlandı

*Azərbaycanda 11 radio kanalında monitoring aparılıb.*

"Unikal" xəbər verir ki, bunu Dövlət Dil Komisiyası yanında Monitoring Mərkəzinin şöbə müdürü Vəfa İsmayılova "Radioların dili monitoring aynasında" adlı tədbirdə deyib.

O bildirib ki, monitoring zamanı təhlil edilən 4500 dil faktından 3484-ü hesabata daxil edilib: "Monitoring nəticəsində 897 orfoepik, 790 leksik, 554 grammatik, 1243 üslub və ifadə səhvi müəyyənlenədir. Radio aparıcılarının nitqində vurğunun düzgün işlədilməməsini, ayrı-ayrı səslerin, söz və ifadələrin, grammatik formaların, abbreviaturların yanlış tələffüzünü, qarşılığı olduğu halda əcnəbi sözlərdən istifadəni, söz sırasının pozulmasını, üslub və ifadə səhvlerini ciddi nitq nöqsanları kimi qeyd etmək olar".

Onun sözlərinə görə, indiyədək 60 sayt, 12 televiziya və 11 radio kanalı, eləcə də televiziyalarda nümayiş olunan dublyaj filmlərinin monitoringi nəticəsində 15 minə yaxın dil faktı geniş təhlil edilməklə ictimaiyyətə açıqlanıb.

*Bu yaxınlarda İsmayıllı rayonunun Qurbanəfəndi və Zeyvə kənd sakinləri Ceyhun Qurbanovla Xəlil Xəlilli İsmayıllı meşələrində "yaşıl soyqırımı"nın həyata keçirildiyini iddia etmişdir. Ceyhun Qurbanov "qaynarinfo"ya bildirmişdi ki, meşələrdə palid, qovaq ağacları kəsilərək yeşik sexlərinə verilir.*

Əslində yuxarıdakı iddiada təccübü heç nə yoxdur. Çünkü hələ Hüseynqulu Bağırov nazir olarkən İsmayıllı meşələrinin məhv edilməsi barədə xəbərlərin ardıcılıması qazanc hədəfinə çevrildi. Hər qarışda bir restoran, bir istirahət mərkəzi tikildi. Təbiətin bize, xalqımıza bəxş etdiyi gözəlliklərin

açıqlama veriləcəyini bildirsə də, bu, mücerred münasibətdən başqa bir şey deyildi.

Hüseynqulu müəllim 2001 - 2018-ci illərdə nazir postunu tutmuşdu və məhz onun zamanında Azerbaycanın bir çox görməli yerlərində, dilbər guşələrində meşələrin kimlərinə biznes maraqlarına qurban verilməsi adı hal almışdı. Elə İsmayıllı meşələrini götürək - Bağırovun vəzifədə olduğu dövr ərzində bu meşələr məmər-biznesmenlər, arxasında yüksək vəzifəlilərin dayandığı iş adamları üçün qazanc hədəfinə çevrildi. Hər qarışda bir restoran, bir istirahət mərkəzi tikildi. Təbiətin bize, xalqımıza bəxş etdiyi gözəlliklərin

Türkiyəyə, hətta Latviyaya dək uzanır. Eks-nazirin vəzifədə olarkən qurub böyüdüyü biznesini Avropa ölkələrində və Türkiyədə oğlu Letif Bağırovun idarə etdiyi məlum olmadı? Latviyanın investisiyalar və İnkişaf Agentliyinin (Investment and Development Agency of Latvia-LIAA) Azerbaycanla Latviya arasında iqtisadi-ticarət əlaqələrinə dair hesabatında H.Bağırovun ailə üzvlərinin bu ölkədə en iri azərbaycanlı investorlar arasında yer aldığı bildirilmədi? Latviyanın biznes reyestrindən (Lursoft) götürülmüş məlumatlara istinadən adıçəkilən agentlik öz hesabatında oğul Bağırovun bu ölkədə "Stamina Hospita-

# Hüseynqulu Bağırov yenidən hədəfdə

**Sabiq nazir İsmayıllı meşələrinin məhvini "yaşıl işıq" yandırmaqdə ittiham olunur**



yaş ağaclar kimi lərse tərəfindən doğranılaraq yük maşını ilə name-lum yerlərə aparılır. Həmin vaxt yaşı ağacların doğranılib yüklənil-diyi 31-AC-187 nömrəli qaz-53 markalı maşın İsmayıllı-Qəbələ yolunda saxlanılmışdı. Xezer.tv-nin əməkdaşları çəkiliş etdiyi zaman maşının sürücüsü özünü təqdim etməkdən imtina etmişdi. Bundan əlavə, o, avtomobilin hənsi idarəyə məxsus olduğunu gizlədərək odunu hara apardığını da deməmişdi. Sürüşündə sənəd istədikdə də onun üzərində heç bir sənəd olmadığı aydınlaşmışdı. Sürücü jurnalistlərə maşındakı odunların quru olduğunu və yükü hansısa məktəbə apardığını söyləmişdi, halbuki görüntülərdə həmin odunun yaş olduğu aydın görünürdü. Ehtimal olunur ki, bu ağaclar qeyri-qanuni olaraq satışa çıxarılırlar.

Jurnalistlər məsələyə aydınlıq getirmək üçün Şamaxı Regional Meşə idarəsinin ovaxtkı rəhbəri Elçin Salahovla əlaqə saxlamağa çalışsa da bu mümkün olmamışdı. Hüseynqulu Bağırovun mətbuat sözçüsü isə məsələnin araşdırılacağını və yalnız bundan sonra

lity Services" və "Nordic Stamina" adlı şirkətlər açdığını yazmadı? Həmin şirkətlərdən birincisinin fəaliyyət sahəsi kimi otellərdə və analoji məkanlarda qonaqların yerləşdirilməsi xidməti göstərildiyi, ikinci şirkətin isə özüne aid olan və icarəyə götürülmüş daşınmaz əmlakın təkrar icarəyə və ya lizinqə verilməsi ilə məşğul olduğu açıqlanmadımı? H.Bağırovun ailə üzvlərindən Liana Bağırova da Latviyadakı azərbaycanlı investorlar sırasında göstərilmedi? Sabiq nazirin qızı Sevinc Bağırovanın adına Londonda şirkət qeydiyyatdan keçirdiyinə dair məlumat yayılmadımı? Söyügedən şirkət vasitəsilə Bağırovlar ailəsinin Londonda bir neçə daşınmaz əmlak aldığı və 2016-ci ildə həmin şirkəti bağladıqları üzə çıxmadımı? Hətta şirkətin bu şəkildə bağlanmasıın əslinde çirkli pulların լeqallaşdırılması üçün açıldıği barədə şübhələr, iddialar doğurmadağımı?

Bütün bunlardan sonra əsas sual yaranır: eks-nazirin beş böyük biznesinin qaynağı nə olub? Hardan gəlib həmin "dəyirmanın" suyu? Ən əsası, Bağırovun sahib olduğu var-dövlətde müxtəlif məqsədlər qırılan, məhv edilən, məmurlara peşkəş çəkilən, iş adamlarına satılan meşələrin payı, doğrudanı, yoxdur?

Fikrimizcə, əlavə şərh mənəsizdir. Yalnız bunu ürəkağrısı ilə yazmaq məcburiyyətindəyik: deyəsən, vaxtilə Hüseynqulu müəllimin vəzifəyə getirdiyi bəzi kadrlar hələ də onun qoyub getdiyi zərəri ənənəni davam etdirirlər. Belələrinin ifşası və layiqli cəza alması vacibdir. Təbii gözəlliklərimizə kim nə vaxt - dünən, ya da bu gün, yaxud gələcəkdə, fərq eləmir! - qıymasından asılı olmayaq "təbiət cəlladlarına" aman olmamalıdır.

**Sənan Mirzə**

# Elsevar Ağayev və keçmiş həmkarları səksəkədə

Hesablama Palatasının Səhiyyə Nazirliyindəki audit yoxlaması nələri üzə çıxarácaq?



**Bu ilin aprelində məlum oldu ki, Hesablama Palatası Səhiyyə Nazirliyində maliyyə nəzarəti tədbirləri həyata keçirir.**

Həmin vaxt qeyd edilmişdi ki, Palata 2022-ci ilin İş Planına əsasən "Böyrəklərin xroniki xəstəliyi sahəsində Azərbaycan Respublikasında həyata keçirilən fəaliyyətin auditine dair" səmərəlilik auditı olaraq kənar dövlət maliyyə nəzarəti tədbirini həyata keçirir.

Auditin başa çatıb-çatmadığı barədə rəsmi açıqlama yoxdur, elə yoxlamalar da hansı nöqsanların aşkarlandığı barədə də hələlik bilgi verilmir. Lakin yaxın vaxtlarda yəqin ki, bu barədə xəbərlərə rast gələcəyik.

Qeyd edək ki, daha əvvəl Hesablama Palatası başqa bir qurumda - Gənclər və İdman Nazirliyində (AGİN)apardığı auditin nəticələrini açıqlamışdı. Məlum olmuşdu ki, nazirlilik tərəfindən xarici ölkələrdə təlim-məşq toplantıları və müxtəlif yarışlarda, həmçinin Tokio-2020 Olimpiya oyunlarında iştirakla bağlı, eləcə də müvafiq müraciətlər əsasında federasiyalara ayrılmış vəsaitlər üzərində inzibatiqliq demək olar, tətbiq edilməyib. Vəsaitlərin istifadəsi ile bağlı hesabatlılıq təmin olunmayıb. Aşkarlanan pozuntular Nazirliyin debitor borclarının da məbləğinin artımına təsir göstərib. Olimpiya və idman komplekslərinin daxil olmalarla bağlı istifade imkanlarının tam və düzgün reallaşdırılmaması, eləcə də ica-

rə haqlarının aşağı səviyyədə müəyyənleşməsi əlavə gəlirlərin əldə edilməsi imkanlarını məhdudlaşdırmaqla idman komplekslərinin fəaliyyətinin əsasən dövlət bütçəsindən ayrılmış vəsait həsbina təmin edilməsinə gətirib çıxarıb.

Bir sözə, yoxlamadan nəticələri adıçəkilən nazirlilikdə müxtəlif miqyaslı yeyintilərdən xəber verirdi. Bu isə mediada AGİN-in sabiq iki nazir müavininin hüquqi mesuliyyətə cəlb edilə biliçəyi yönündə iddiaların ortaya atılmasına gətirib çıxmışdı. Söhbət gənclər və idman nazirinin keçmiş müavinləri olan İntiqam Babayev, İsmayılovdan gedir. İndi də oxşar iddialar səhiyyə nazirinin keçmiş müavinlərinə, xüsusilə Elsevar Ağayevlə bağlı səslənir. Bildirilir ki, eks-müavin ciddi heyecan içərisindədir və Hesablama Palatasının auditü zamanı aşkarlanacaq nöqsanlara görə sorğu-sual edilə biliçəyindən narahatdır. Məsələ burasındadır ki, E. Ağayev vəzifədə olarkən Səhiyyə Nazirliyində əsas söz sahibi hesab edildi. Qurumdakı korrupsiya əməliyyatlarının bir çoxu məhz onun adı ilə əlaqələndirilirdi, hətta adıçəkilən şəxsin icazəsi olmadan nazirlilikdə "quşun belə uçmadığını" dair söyləntilər dələşirdi. Belə söyləntiləri qüvvətləndirən başqa iddialar da vardi. Belə ki, Oqtay Şirəliyevin zamanında nazirliyin əsas söz sahibinə çevrilən və özünə nəhəng biznes quran Ağayevin xüsusiələ özəl xəstəxanalara və tibb müəssisələrinə qar-

şı təzyiqləri, onlara "haqq" qoyması, ayrıca, özəl klinikaların lisenziya məsələsində həllədici rolü ciddi narazılıqlar doğururdu. Bundan başqa, ölkədəki aptek sahiblərinin də Elsevar müəllimdən saysız-hesabsız şikayətlərinin olduğu bildirilirdi. Hətta Şirəliyevin dəfələrlə Elsevar Ağayevlə bağlı müvafiq qurumlara və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etdiyi barədə də yerli KİV-də məlumatlar yayımlımıştı. Üstəlik, həmin məlumatlar təsdiqlənməsə belə təkzib də edilməmişdi.

Bir sözə, vaxtılı Şirəliyevin də öhdəsindən gəlməkde çətinlik çəkdiyi deyilən sabiq müavinin indi Hesablama Palatasının aparacağı yoxlamalar neticesində ortaya çıxacaq qanunsuzluqlara, nöqsanlara görə çetin, seksəkəli günlər yaşaması tamamilə realdır.

Xatırladaq ki, bu ilin fevralında ölkə başçısının imzaladığı müvafiq sərəncamlar ilə səhiyyə nazirinin müavinləri vəzifələrindən azad olundular. Belə ki, sərəncamlarla Nigar Ramiz qızı Əliyeva, Elsevar Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov işdən çıxarıldılar.

Elə yazının əvvəlinde bəhs etdiyimiz AGİN-in nazir müavinləri də eyni vaxtda postlarından uzaqlaşdırılmışdır.

Düzdür, səhiyyə nazirinin digər sabiq müavinləri barədə də mətbuatda ciddi ittihamlarla müşayiət olunan xəbərlərə təsadüf edilməyib, bu səbəbdən də Səhiyyə Nazirliyindəki auditən onların nə qədər narahat olub-olmadığını söyləmək çətindir. Lakin hər halda Hesablama Palatasının yoxlaması önəmlı pozuntular aşkarlayarsa, bu nazirliyin keçmiş rəhbər komandasının üzvləri üçün xeyli başağrısı yarada bilər.

Yeri gəlmışken, Elsevar Ağayev işdən çıxarıldıqdan sonra KİV-ə qısa açıqlama vermişdi. Keçmiş nazir müavinin kefinin yaxşı olduğunu bildirmişdi: "Kefim əladır. Bir az işlərim var. İşimdən azad olunmağımla bağlı hansısa şərh vermək istəmirəm. Sonra danışarıq".

Lakin gedişat sabiq müavinin kefinin ən azından bir müddətlik əla olması üçün bir o qədər də əsas vermir. Heç olmasa, Hesablama Palatasının bəhs etdiyimiz auditinin nəticələrini gözləmək məsləhətdir...

**Toğrul Əliyev**



## FED-in gözlənilməz qararı - Manatı hansı təhlükə gözləyir?

**Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb. Bu 1994-cü ildən bəri ən yüksək artımdır. FED sədri Jerome Powell uçot dərəcəsinin növbəti ayda da yenidən artırılacağını istisna etməyib. Infiyasiyasını tənzimləmək üçün FED uçot dərəcəsini yüksəltməkdə ısrarlı görünür. Ekspertlər uçot dərəcəsinin ilin sonuna dək daha 175 baza bəndi artıraraq 3.4 faizə çatdırılacağını bildirirlər.**

Bu barədə "Unikal"a danışan Milli Məclisin deputati Vüqar Byaramov bildirib ki, FED bu il 2 faizlik inflasiya hədəfləsə də, aprel ayında 12 aylıq qiymət artımı səviyyəsi 6.3 faizdək yüksəlib.

Deputat qeyd edib ki, bu, son 40 ilde ABŞ-da ən yüksək inflasiya göstəricisidir: "Digər tərəfdən, Birləşmiş Ştatlarda ÜDM-də artım 2.8 % proqnoza qarşı 1.7 faiz olub. Bütün bunlar FED-i kəskin dərəcə artımlarına getməyə məcbur edib".

FED uçot dərəcəsini artırmamışdan önce, hətta dərəcənin yüksələcəyi ilə bağlı xəbərlər yayıldan sonra birjalar buna reaksiya verdi. Təbii ki, ən çox verilən sual ənənəvidir: dünya bazarında dollar kəskin bahalaşacaqmı?

Bu suali cavablandırıran parlamentari deyib ki, artıq dollar əksər səbet valyutalara nisbətən möhkəmlənib:

"Öten heftə "özünə gələn" Avropa pulu yenidən dollara qarşı ucuzaşaraq 1 avro 1.04 dollaradək dəyər itirib. Əksər aparıcı valyutalar dollara nisbətən dəyər itirsələr də, ABŞ birjalarında aktivlik müşahidə olunur.

Manatın məzənnəsinə gəldikdə isə kursa təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Dövlət Neft Fonunun hərraca çıxardığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önemlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımdan vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdəşlərimizdə milli valyutalarının məzənnələrinə də iqtisadi faktorlardan biridir.

Bütün bunlарla yanaşı, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyində asılı olacaq".

## "İnfiyasiya artımına ərzaq bahalaşması təsir edib" - Mərkəzi Bank

**2021-ci ildə 12 aylıq inflasiya 12% və orta illik inflasiya isə 6.7% təşkil edib.**

"Unikal" xəbər verir ki, bu barədə Mərkəzi Bankın Maliyyə sabitliyi hesabında bildirilib. Rəsmi məlumatə görə, ümumi inflasiyanın artımına ərzaq məhsullarındaki qiymət artımı daha çox təsir edib.

Belə ki, ərzaq məhsulları üzrə 12 aylıq inflasiya 15.8% olub. Inflasiyanın digər komponentləri olan qeyri-ərzaq məhsulları və xidmətlər üzrə illik bahalaşma templəri müvafiq olaraq 7.7% və 10% təşkil edib. Ümumilikdə, inflasiya dönya ərzaq qiymətlərinin bahalaş-



ması, ticarət tərəfdəsi ölkələrdə inflasiyanın artması və artan məcmu tələb təsir göstərib. Mərkəzi bank tərəfindən həyata keçirilən monetar siyaset inflasiyanın hədəf diapozonuna qaytarılmasına yönəldilib.

Belə ki, Mərkəzi Bank tərəfindən ilin

ikinci yarısından etibarən uçot dərəcəsi 3 dəfə ardıcıl yüksəldilərək 6.25%-dən 7.25%-ə (aşağı hədd 6%, yuxarı hədd 8.25%) qaldırılıb. Bundan əlavə, qiymətlərin yuxarı səviyyədə və qalıcı olmasına qarşısının alınması üçün 21 fevral 2022-ci il tarixində "Azərbaycan Respublikasında antiinflasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncam imzalanıb. İşgüzar aktivliyi və əhalinin sosial rifahına inflasiyanın təsirlərini minimallaşdırmaq və inflasiyanın mənfi təsirlərinin azaldılması istiqamətində müvafiq tədbirlər görülməsi məqsədile Nazirlər Kabinetin yanında işçi qrupu yaradılıb.



## Bakı limanı ilə 21 mindən çox konteyner aşırılıb

**2022-ci ilin ilk beş ayı ərzində Bakı Limanı vasitəsi ilə 21 046 ədəd konteyner (TEU ekvivalentində) aşırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,1 %-lik artım deməkdir.**

Bu barədə jurnalistlərə açıqlamasında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin mətbuat katibi Elmar Həbibli bildirib.

E.Həbibli ilin sonuna kimi bu göstəricilərin ar-tan xətlə davam edəcəyinin proqnozlaşdırıldığıni qeyd edib: "Bununla yanaşı bu ilin ilk beş ayı ərzində Bakı Limanı vasitəsi ilə quru yükün daşınmasında 23,7 %-lik, vaqon daşınmasında 18,9 %-lik, təkərli texnikaların daşınmasında isə 15,9 %-lik artımNEYDE ALINIB. Hər il olduğu kimi bu ilin sonunda da limanın illik yük aşırıma göstəricisinin müsbət olacağı proqnozlaşdırılır".

Qurum rəsmisinin sözlərinə görə, bu il ərzində Çinin müxtəlif istiqamətlərindən Avropa şəhərlərinə göndərilən bir neçə blok qatarı Azərbaycandan keçməkli Bakı Limanı vasitəsilə daşınır: "Limanın müasir texniki imkanları və peşəkar kadrları sayəsində bu yüklerin operativ qaydada qəbul edilməsi və yola salınması əməliyyatı icra edilir və bu da yük sahibləri üçün Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin daha da cəlbedici olmasına böyük töhfə verir".

## MEK Qırğızıstan-Türkiyə Manas Universiteti Kitabxanasına nəşrlər göndərilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən Qırğızıstan-Türkiyə Manas Universiteti Kitabxanasına mübadilə yolu ilə nəşrlər göndərilib.

MEK-in baş direktoru professor Məmməd Əliyevin təşəbbüsü ilə göndərilən bu nəşrlər Azərbaycanın tarixini, medeniyyətini, coğrafiyasını özündə eks etdirir. Bunların sırasında "Tay-nı Baku" (Seyran Veliyev), "Realgnæs İstorıə, Əməkli O "Velikoy Armenii" (Əqub Maxmudov), "Falqışvəs İstorıə Xayev Moiseə Xorenskoqo" (Abbas İslamov), "Qenoüid Azerbaydjanüev V İrevanskoy Qubernii (1918-1920)" (İ.Niftaniev), "Qenoüid Azerbaydjanüev V Karabaxskom Reqione Azerbaydjana (1918-1920)" (N.Mamedzade), "Azərbaycan Miniatürləri" (dörd dildə) və digər kitablar yer alıb.

Sözügedən nəşrlər universitetin kitabxanasına Manas Universitetinin Türk Ağsaqqalları Birliyinin (TAİB), Qırğızıstan-Türkiyə Manas Universitetinin və Azərbaycanın Qırğızistandakı səfirliyinin birgə təşkilatlığı ilə 15 iyun - Milli Qurtuluş Gününe həsr olunmuş "Tarix yanan liderlər" mövzusunda keçirilən tədbir zamanı diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk tərəfindən təqdim edilib.

Qeyd edək ki, MEK tərəfindən belə bir təşəbbüsün irəli sürülməsi hər iki kitabxana arasında beynəlxalq əlaqələrin genişləndirilməsinə, informasiya bazalarının artırılmasına və oxuculara daha yaxşı xidmət göstərməyə imkan yaradır.

# "Bakı-Quba yolu az qala kütləvi qırğınlara yerinə çevrililib" - Ekspert

*Bakı-Quba yolu beton yolu kimi yenidən qurulduğdan qısa müddət sonra həmin yoldan istifadə edənlərin baş bəlaşına çevrildi. Bunu hamı bilir. İstismara veriləndən az müddət sonra yolda əmələ gələn qüsurlar nəticəsində saysız-hesabsız qəzalar baş verib, avtomobilərə, daşınan yüklərə külli miqdarda ziyan dəyiib.*

"Unikal" xəbər verir ki, bunu ekspert Əşrəd Hüseynov deyib. O bildirib ki, yoldaki qüsurların əsaslı şəkilde aradan qaldırılmasına başlanılib. "Görülən işlərlə əlaqədar yolu hərəkət hissələrindən biri (Bakıya gələn istiqamət) xeyli məsafədə bağlanıb və avtomobilər digər hərəkət hissəsi ilə qarşı-qarşıya hərəkət edirlər. Bu na uyğun nişanlar qoyulub, sürət məhdudiyyəti tətbiq edilib, ötmə qadağan edilib, hərəkət hissəsinin ortası ilə xətt çəkilib və s. Təessüflər olsun ki, indi də həmin yol bu səbədən az qala kütləvi qırğınlara yerinə çevrililib. Hər gün yolu iş görən və avtomobilərin bir hərəkət hissəsi ilə üzüze getdiyi sahəsində ölümlə nəticələnən hadisələr olur. Hadisələrin də demək olar ki, hamısı toqquşmadır (əksəriyyəti qarşılıqlı toqquşma olmaqla)".

Ə.Hüseynov sürücülərə müraciət



edib: "Öziz sürücülər, hara tələsirsiniz? Həmin yolu Gəndov kəndindən Yaşma qəsəbəsinədək pis vəziyyətdə olan və xeyli yərlərində iş gedən hissəsinin uzunluğu təxminən 70 km-dir. Bu məsafəni normal vəziyyətdə həmin yol üçün nəzərdə tutulan 90 km/saat sürətlə getsəniz, bu, təxminən 47 dəqiqə edir. Həmin məsafəni 60 km/saat sürətlə getmək isə təxminən 70 dəqiqə edir. Fərqli cəmi 23 dəqiqədir. Həm də nəzərə alın ki, hər yerdə qabağınızda daş yüksək "KamAZ" olmur və daha rahat getmək də olur. Həmin 23 dəqiqə üçün özünüzün və sərnişininizin həyatını, yaxud azadlığını riskə atmağa dəyərmi? Əlbəttə, yox. Onsuz da həmin 23 dəqiqələri boşça verdiyimiz minlələ hal hamımızın həyatında var və olacaq.

Ona görə də qaydalara riayət edin, qadağandırısa, ötmə etməyin, sürət rejimini pozmayın, bir-birinizin arxasında səbirli getməyi öyrənin. Bütün bunlar elə də çətin iş deyil. Sadəcə olaraq, özünüzü "tələsir" sindromundan uzaq tutun. Həmin yolu ən qısa vaxtda bərpa ediləcəyinə də ümid edirk. Yol tikənlər də nəzərə almırlırlar ki, işlər nə qədər tez bitə, qəzalar da az olar".

## Baş Prokuror Avropa Şurasının safırları ilə görüşdü

*İyunun 16-da Baş Prokuror Kəmran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Avropa Şurası (AŞ) Nümayəndələr Komitəsinin Demokratiya üzrə məruzəçilər qrupunun üzvü olan Türkiyə, İsvəç, Estoniya və Finlandiyaın Avropa Şurası yanında daimi nümayəndəliklərinin rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.*

Bu barədə "Unikal" a Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat ləğvilib.

Qonaqları səmimi salamlayan Baş Prokuror Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın əhəmiyyətini vurgulayaraq, müxtəlif sahələrde, o cümlədən insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində AŞ-nın qabaqcıl təcrübəsinin öyrənilməsinin önemini olduğunu bildirib.

K.Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çerçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılan hərtərəfli və institutional tədbirlər, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalasdırılması və peşəkarlığının artırılması, prokurorluq orqanlarında struktur dəyişikliyi ilə əlaqədar yeni yaradılmış idarələrin, o cümlədən Cinayət təqibindən kənar icratatlar və Xüsusi müsadiə məsələlərinin əlaqələndirmə idarələrinin fəaliyyət istiqamətləri barədə məlumat verərək bu sahədə AŞ-nin uğurlu



təcrübəsindən geniş istifadə olunduğunu diqqətə çatdırıb.

Baş prokuror müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi neticəsində 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad edildiyini və ərazi bütövlüyüümüzün bərpa olunduğunu vurgulayaraq Qarabağda aparılan geniş quruculuq bərpa işləri haqda qonaqları məlumatlandırib.

K.Əliyev AŞ İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratı tərəfindən prokurorların Şurada və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin katibliyində 1 illik staj keçməsinə dair vakansiyanın elan edilməsi və Azərbaycan prokurorluğunun 2 nəfər nümayəndəsinin həmin vakanisiyalara qəbul olunaraq həmin qurumlara ezam olunması məsələsinə toxunaraq bu halın Azərbaycanla AŞ arasında olan münasibələrin inkişafına dəyərli töhvə verəcəyini vurgulayıb.

Ölkəmizlə bağlı xoş təəssuratlarından danışan nümayəndə heyətinin rəhbəri, Demokratiya üzrə mə-

ruzəcilər qrupunun sədri Martin Ehnberq Azərbaycana səfərində məmənunluğunu ifadə edərək, prokurorluqda həyata keçirilən islahatların Avropa Şurası tərəfindən təqdir edildiyini və dəstekləndiyini bildirib. Martin Ehnberq Avropa Şurası ekspertlərinin azərbaycanlı həmkarları ilə bundan sonra da six qarşılıqlı əməkdaşlıq şəraitində işləmək niyyətini ifadə edərək ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi, cinayətkarlıqla mübarizə sahəsində görülən işləri yüksək qiymətləndirib.

Görüş zamanı AŞ-nin ölkəmizə dair 2022-2025-ci illər üçün Fəaliyyət Planının icra mexanizmləri, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının ölkəmizdə icra vəziyyəti, Avropa Komissiyasının Tvininq və TAİEX aletləri çərçivəsində aktual hüquqi mövzulara həsr olunmuş çoxsaylı tədbirlərin həyata keçirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə səmərəli fikir mübadiləsi aparılıb.

**6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;**



## Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

# Azərbaycanda insan hüquq və azadlığından qorunması qanunvericilikdə də təsbit olunub

**Aydın Səfixanlı: "Ölkəmizdə ölüm hökmü ləğv edilib, qanunvericilik  
insan haqlarının qorunması baxımından təkmilləşdirilib"**

*Demokratik cəmiyyətlərdə  
insan hüquq və azadlıqları-  
nın müdafiəsi prioritet təşkil  
edir. Azərbaycanda da insan  
hüquqlarının qorunması isti-  
qamətində görülən işləri  
beynəlxalq təşkilatlar yüksək  
qiymətləndirirlər. Ölkəmizdə  
insan hüquq və azadlıqları-  
nın qorunması məqsədilə  
qanunvericilik bazası daim  
təkmilləşdirilir. Azərbaycan  
Respublikası 2001-ci ildə  
"insan hüquqlarının və əsas  
azadlıqlarının müdafiəsi haqqında"  
Avropa Konvensiyasına qoşulmaqla bu Konven-  
siya Konstitusiyamızın 148-ci  
maddəsinə müvafiq olaraq  
milli qanunvericiliyin tərkib  
hissəsinə çevrilib. Həmçinin  
Azərbaycan Respublikası in-  
san hüquqlarının qorunması  
sahəsində mühüm beynə-  
lxalq sənədlərə, o cümlədən  
BMT Baş Məclisi tərəfindən  
qəbul edilmiş "iştənələrə  
və digər qəddar, qeyri-insani,  
yaxud ləyaqət alçaldan  
davranış və cəza növüne  
qarşı" Konvensiyaya qoşu-  
lub.*

Ombudsman Aparatı rəhbəri Aydın Səfixanlı "Unikal"da deyib ki, Azərbaycan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması ölkə Konstitusiyasının 12-ci maddəsinə əsasən dövlətin ali məqsədi kimi bəyan edilib. Həmçinin Konstitusiyada sadalanan insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Aparat rəhbəri bildirir ki, Konvensiyadan milli qanunvericiliklə qarşılıqlı əlaqələri hazırda da davam etdirilir. Konvensiyada təsbit olunmuş normalar bir çox hüquq sahələrində eks etdirilir. Onun sözlərinə görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə Avropa Konvensiyasının qarşılıqlı əlaqələri və qarşılıqlı təsiri buna əyani sübutdur.

A. Səfixanlı bildirir ki, İnsan hüquqlarının və əsas azadlıqlarını-



nın müdafiəsi haqqında Konvensiyanın Ölüm cəzasının ləvğinə dair 6 sayılı Protokolu var. Ölkəmizdə ölüm hökmünün ləğv olunması yaşamaq hüququnun qorunması deməkdir. A. Səfixanlının sözlərinə görə, sənəddə de göstərilir ki, hər kəsin yaşamaq hüququ qanunla qorunur. O, qeyd edir ki, heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa həyatından məhrum edilə bilməz: "Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar "Azərbaycan Respublikası Cinayət, Cinayət Prosesual və İslah-Əmək Məcəlləlerine dəyişikliklər və elavelər edilməsi haqqında" Fərman imzalanıb. Azərbaycan Respublikası 2001-ci ildə "insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulmaqla bu Konvensiya Konstitusiyamızın 148-ci maddəsinə müvafiq olaraq milli qanunvericiliyin tərkib hissəsinə çevrilib. Prezident İlham Əliyev tərəfindən 2011-ci il dekabrın 27-də "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" qəbul olunub. BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda "insan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında" Memorandum imzalanıb.

Onun sözlərinə görə, Azərbaycanda iştənələrin qadağan olunması qanunvericiliklə təsbit olunub: "Müvəkkilin iştənə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə milli preventiv mexanizm qismində fəaliyyəti bu gün də davam etdirilir. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldıl-

masına əsas verə bilməz. Həmçinin heç kəsə işgəncə və əzab vərile bilməz. Ölkəmizdə heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Hər bir kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var".

Aparat rəhbəri onu da deyir ki, Ölkəmizdə insanların azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırılır bilər: "Heç kim milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya

## Azərbaycanda uçot dərəcəsi yenidən artırıla bilər

*Global infliyasiya fonunda  
əksər ölkələr uçot faiz də-  
rəcəsinin artırılması ilə  
bağlı qərar qəbul etməkdə-  
dir. Dünən FED 1994-cü  
ildən bəri ən yüksək artıma  
qərar verdi.*



"Unikal" xəber verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Avropa Mərkəzi Bankı da gələn ay keçiriləcək iclasında uçot faiz dərəcəsini 0.25 faiz bənd aralığında artırmaq niyyətindədir.

"May ayında avro zonada infliyasiya səviyyəsi son dekadalardan tarixi rekordunu təzəleyib. İstehlak bazارında qiymətlər 8.1 faiz yüksəlib. Bununla yanaşı, Avropa İttifaqında iqtisadi artım faizi də azalmaqdadır. 2022-ci il üçün 3.7 faiz artım proqnozlaşdırılan avrozonada ÜDM-in il ərzində 2.8 faiz böyüyəcəyi gözlənilir. Uzun müddət uçot dərəcəsinə toxunmayan Avropa Mərkəzi Bankı da artıq bu alətdən istifadə etmək niyyətindədir".

Deputat qeyd edib ki, Azərbaycanda uçot faiz dərəcəsi Rusiya-Ukrayna müharibəsi başlıqlıdan sonra cəmi bir dəfə dəyişdirilib.

"Martin 18-də Azərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsini 7.5-dən 7.75 faizdək yüksəldib. Dövlət Statistika Komitəsi bu ilin ilk 5 ayında infliyasiya səviyyəsinin 12,6 faiz olduğunu bəyan edib. Bu isə proqnozlaşdırılardan çoxdur. Bu kontekstdən Azərbaycanda uçot faiz dərəcəsinə yenidən baxılıb artırılması məqsədə uyğundur. FED daxil olmaqla aparıcı mərkəzi bankların kəskin faiz artımları fonunda Azərbaycanda da uçot faiz dərəcəsinin infliyasiya tənzimləyici və valyuta bazarında stabillaşdırıcı funksiyasından daha aktiv şəkilde istifadə edilməsinə ehtiyac var".

## Əhməd İsmayılov AŞ-nın maruzacılar grupu ilə görüşüb

*İyunun 16-da Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Avropa Şurası Nümayəndələr Komitəsinin Demokratiya üzrə məruzəçilər qrupu (GR-DEM) sədri, İsvəçin Avropa Şurası yanında daimi nümayəndəsi Martin Ehnberqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.*



Agentlikdən "Unikal"-a verilən xəbərə görə, Əhməd İsmayılov "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanından irəli gələrək ölkəmizdə media sahəsində həyata keçirilən islahatların mahiyyəti, "Media haqqında" Qanunun məqsədləri, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülen çoxşaxəli və kompleks tədbirlər haqqında geniş məlumat verib.

İcraçı direktor qonaqların diqqətinə çatdırıb ki, "Media haqqında" Qanun jurnalistlərin peşəkar fəaliyyətinin manəsiz və effektiv həyata keçirilməsi, media subyektlərinin yaradıcılıq və redaksiya müstəqilliyinin ən yüksək səviyyədə müdafiə edilməsi, medianın fəaliyyətinin stimullaşdırılması, demokratik dəyərlərə hörmətin bir hissəsi kimi düzgün informasiya almaq hüququnun realizəsi, bu yolla ictimaiyyət və media arasında qarşılıqlı etimadın artırılması üçün etibarlı hüquqi baza rolunu oynayır.

Martin Ehnberq və digər qonaqlar Azərbaycanda media sahəsində aparılan islahatlar və "Media haqqında" Qanun barədə ətraflı məlumatın təqdim edilmesinə görə təşəkkürünü bildirib, islahatlarla bağlı fikirlərini bölüşüb.

Güləyə Mecd



## Bu tarixdə rezidenturaya qəbul üçün növbəti imtahan keçiriləcək

**Dövlət imtahan Mərkəzi iyunun 19-da rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənleri üzrə biliyklərin qiymətləndirilməsi imtahani, ikinci cəhd) imtahani keçirəcək.**

Mərkəzdən "Unikal" a verilən məlumatda görə, imtahanda 1021 namizəd iştirak edəcək.

Onlardan 795 nəfər Azərbaycan, 226 nəfər isə rus bölməsi üzrə imtahan verecek. Ərize verənlərin 447 nəfəri oğlan, 574 nəfəri isə qızdır. 558 nəfər cari ilin, 463 nəfər əvvəlki illərin məzunudur. 8 nəfər xarici ölkə vətəndaşdır.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Namizədin yaddaş kitabçası" da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıdakı sənədləri getirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əslı;
- "İmtahana buraxılış vərəqəsi".

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lügət, cədvəl, çanta və digər yardımçı vasaitlər gətirmək qadağandır. İştirakçılarından imtahan binasına əlavə əşyaları getirməməyi xahiş edirik. Bütün bunnular buraxılış rejimi işinin səmərəli təşkiline və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanların keçirilməsi üçün ümumilikdə 5 imtahan binası, 13 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 87 nəzarətçi-müəllim, 11 buraxılış rejimi eməkdaşı (mühafizə) və 5 bina nümayəndəsi ayrılib.

## Serİallar və musiqilərin dili monitoring ediləcək



**"Azərbaycanda seriallar və musiqilərin dili monitoring ediləcək".**

"Unikal" xəber verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitoring Mərkəzinin direktoru, professor Sevinc Əliyeva "Radioların dili monitoring aynasında" adlı tədbirdə deyib.

O bildirib ki, sentyabr ayından Mərkəzdə media nümayəndələri üçün təlimlər keçiriləcək: "Təlimlər mərkəzin eməkdaşları tərəfindən aparılacaq. Həmçinin AZTV-də debat formatında veriliş hazırlanacaq".

# Dövlət qulluğuna qəbul üzrə imtahan keçiriləcək

**Dövlət imtahan Mərkəzi tərəfin-dən iyunun 19-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün Bakı şəhərində test imtahanları keçiriləcək.**

DİM-dən "Unikal" a verilən xəbər görə, imtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lügət, cədvəl, çanta və digər yardımçı vasaitlər gətirmək qadağandır. İştirakçılarından imtahan binasına əlavə əşyaları getirməməyi xahiş edirik. Bütün bunnular buraxılış rejimi işinin səmərəli təşkiline və onun vaxtında başa çatdırılmasına mane olur.



İmtahanda iştirak etmek üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq əlavə əşyaları getirməməyi xahiş edirik. Bütün bunnular buraxılış rejimi işinin səmərəli təşkiline və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanda iştirak etmek üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq

"İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Namizədin yaddaş kitabçası" da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan kağız daşıyıcıları vasitəsilə Bakıda 8 binada təşkil olunacaq. İmtahanda iştirak etmek üçün BA qrupu üzrə 582, BB qrupu üzrə 1544 olmaqla, ümumilikdə 2126 namizəd qeydiyyatdan keçib. İmtahana keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 198 nəzarətçi müəllim, 18 buraxılış rejimi eməkdaşı ayrılib.

Qeyd edilib ki, iyunun 19-da dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə də test imtahani keçiriləcək. Bu imtahan, həmçinin BB vəzifə qrupu üzrə imtahana buraxılış vərəqələrinin verilməsi haqqında məlumat veriləcək.

## Qaxda sel sularından mühafizə işləri aparılır

**Qaxda sel sularından mühafizə tədbirləri görürlür. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib ki, Yaz və payız aylarında yağışlarının bol olması dağ çaylarında suyun səviyyəsinini artırır. Artan sululuq isə yaşayış məntəqələrinə və əkin sahələrinə təhlükə yaradır.**

Bəzən belə hallar sel gəlməsi ilə neticələnir. Ancaq öncədən görülən tədbirlər belə halların qarşısını alır. Bolşuluğu ile seçilən Kürmük çayı rayonun və bölənin ən böyük çaylarından hesab olunur. Sele meyilli- liyi ilə seçilən bu çayda tarixən sel fəlakətləri baş verib. Müasir dövrə isə belə halların qarşısı əvvəlcədən planlaşdırılmış şəkildə alınır. Bu vasitələr isə çayın sağ və sol sahilində qurulan bəndlərdir. Hazırda Qax Suvarma Sistemləri İdarəsi tə-

refindən suvarma dövründə sel, su və daşqınlar nəticəsində fermerlərin problemlə qarşılaşmaması üçün qabaqlayıcı tədbirlər görülür.

Qax Suvarma Sistemləri İdarəsi selə qarşı mübarizə ilə yanaşı rayon ərazisində olan əkin sahələrinin suvarılması da mütəmadi olaraq təmin edir. Suvarılmanın mütəşəkkil aparılması üçün torpaq məcrəli kanallar daimi olaraq lildən temizlənir, su itkisinin qarşısının alınması məqsədilə isə kanallar beton üzlüyə alınır. Bundan başqa əhalinin suvarma və içməli suya olan təlabatını ödəmək üçün bu il 5 ədəd artezian, 2 ədəd subartezian quyuşu qazılaraq istifadəyə verilib.

Qeyd edək ki, Qax rayonu ərazisində suvarılan sahələrə xidmət edən əsas mənbələr-Kürmük çayı, Qum çayı, Ləkit çayı, Zerne çayı, Qapıçay çayı, Duruca çayı və qaynama qara sularıdır. Bu il rayonda



6400 ha sahədə taxıl, 170 ha sahədə tütün, 80 ha sahədə yonca, 35 ha sahədə qarğıdalı əkilib və suvarılması aparılıb. Bundan başqa Qax Suvarma Sistemləri İdarəsi tərəfindən 2100 ha findiq bağları və 90 ha bostan-tərəvəz bitkililərinin də suvarılması həyata keçirilir.

Hüseyin

## Baladıyyanın sabiq sadri və bacısının mahkəmasıdır

**Bakı Ağır Cinayətlər Məhkəməsinde külli miqdarda dələduzluqda təqsirləndirilən Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.**

Hakim Rasim Sadıxovun sədriyi ilə keçirilən prosesde təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, məhkəmənin baxış iclası iyunun 21-ə təyin olunub.

Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva ilə birgə qızıl alveri etmek məqsədilə vətəndaşlara qarşı

dələduzluqda təqsirləndirilir. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbsqətimkan tədbiri seçilib. İttihad olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına buraxılıb.

Eyni zamanda A.Əliyeva Binəqədi rayon bələdiyyəsinin adından torpaq sahəsi ayrılmamasına dair saxta sənədlər düzəldərək satılıb.

Faktla bağlı Bakı Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanan cinayət işi üzrə A.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci



(dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (saxta sənəd hazırlama və satma) maddələri ilə ittihad olunur.

# Ərzaq böhranı təhlükəsi yaranıb

Həyəcan təbili çalınır: "Təcili tədbirlər görməlidir"

*"Dünyada ərzaq böhranı qəçilmezdir". "Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimində deyib.*

Dövlət başçısı xəbərdarlıq edib ki, artıq böhran yaxındır: "Gündəlikdəki məsələlərdən biri ərzaq böhranı ilə mübarizədə aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının rolunun nədən ibarət olmalıdır. Cənubi böhran qəçilmezdir və artıq yaxındır. Beynəlxalq təşkilatlar və ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdır".

Bəs, Azərbaycan dünyani təhdid edən ərzaq böhranına tab gətirə biləcəkmi?

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov problemin ciddi olduğunu vurğulayıb.

Deputat deyib ki, dünyanın ərzaq bazارında ciddi problemlər yaranıb: "Bu, Ukrayna-Rusiya müharibəsi və digər məsələlərlə bağlıdır. Xüsusilə buğda və taxilla əlaqədar ciddi qıtlıq yaranıb. Cənab Prezident hələ bir neçə ay bundan qabaq inflasiyanın artığını



söyləyib. Buna baxmayaraq, mən belə hesab edirəm ki, dövlət başçısının nəzarəti altında Nazirlər Kabinetini, xüsusilə İqtisadiyyat Nazirliyi bu məsələni həmişə diqqətdə saxlayır. Çalışırlar ki, Azərbaycanda ərzaqla bağlı ciddi problem olmasın".

Parlementari ölkədə müşahidə edilən bahalaşmadan da söz açıb: "Bahalaşma var. Bu da əsasən xaricdən idxlənən məhsullarda olan inflasiya ilə bağlıdır. Bəzi məhsullarda sənii qiymət artımı müşahidə edilir. Ancaq bunun qarşısı alınır. Hökumətin bununla bağlı tədbirlər planı işlənilər hərəkətən. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzəret Dövlət Xidməti bu işlə çox ciddi şəkildə məşğuldur. Ancaq yenə deyirəm ki, hökumət ərzaqla bağlı problemin olmaması üçün çox

ciddi addımlar atmalıdır. Gərək bu mövzu gündəmdən düşməsin.

Azərbaycanda kifayət qədər imkan var ki, yerli istehsalı artırıraq. Həm də xaricdən idxləlla əlaqədar digər ölkələrdən təcili müqavilələr imzalayaq. Taxil problemi olmasın deyə Pakistan və digər bize yaxın ölkələrlə əməkdaşlıq edə bilərik. Bu barədə müəyyən işlər görülür. Ancaq cənab Prezidentin de dediyi kimi məsəle diqqət mərkəzində olmalıdır".

V.Əhmədov problemi kökündən həll etmek üçün idxləndən asılılığı azaltmağın vacibliyini vurgulayıb: "Azərbaycanda sənii qiymət artımlarının səbəbi məhz xaricdən idxlə olunan məhsullardır. Cənubi o məhsulların xaricdə qiyməti artır. Bu da həm qiymət artımı, həm də inflasiyaya səbəb olur. Ona görə də, maksimum çalışmalılığ ki, ərzaq məhsullarını əsasən özümüz istehsal edək. Dövlət məhz bu məsəle ilə bağlı hər saat məşğul olmalıdır ki, idxləndən asılı olmayaq. Açıqı deyim, qiymət artımlarında müəyyən problemlər yaranır, inflasiya artır, ancaq cənab Prezidentin məsələni həmişə diqqət mərkəzində saxlaması və Azərbaycan hökumətinin Baş nazir başda olmaqla məsələyə ciddi yanaşması səbəbiyle mən hesab edirəm ki, elə ciddi problem olmayıcaq".

## Baş Prokurorluğun əməkdaşları beynəlxalq seminarda iştirak edib

Cəri ilin 13-15 iyun tarixlərində Moskva şəhərində "Rusiya Federasiyasının Baş Prokurorluğu ilə Azərbaycanın Baş Prokurorluğu arasında 2021-2023-cü illər üzrə Əməkdaşlıq Programı"nın 2-ci bəndinin icrası ilə əlaqədar "Prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi. İforma-siya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərə, habelə internetdə qadağan olunmuş məlumatların, o cümlədən ekstremit və terror xarakterli məlumatların yayılmasına qarşı mübarizə adlı seminar keçirilib".

Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, seminarda Baş Prokurorluğunun Kriminalistika və İformasiya texnologiyaları idarəsinin reisi Murad Dadaşov, Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sər-



həd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Ramil Ədilov, Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova və Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Elvar Həsənovdan ibarət nümayəndə

heyəti iştirak edib. Seminar zamanı informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlər, qadağan olunan, ekstremit və terror xarakterli məlumatların yayılmasına qarşı mübarizə və digər mövzular ətrafında müzakirələr aparılıb, bu sahədə milli qanunvericilik barədə ətraflı məlumat verilib. Bunlarla yanaşı təlim iştirakçıları arasında faydalı təcrübə mübadiləsi aparılıb.

## "Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib" - ÜST-ün baş direktoru

*Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib və yoluxma halları da çox azdır.*

"Unikal" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Bütün ölkələri səhiyyə sistemlərini yenidən qurmağa çağırıran ÜST-nin rəhbəri deyib: "Biz təbii şəkildə ortaya çıxan xəstəliklərə daim hazır olmalıyıq. Prezident İlham Əliyevin sözlərinə dəstək olaraq, beynəlxalq müqavimət üzərində işləmək lazımdır".



## Sayyah və blogerlər Azix mağarasında olub



*Dünyanın 10 ölkəsindən olan bir qrup sayyah və bloger Azix mağarasında olub.*

Xarici səyyahlara dünya tarixində mühüm yer tutan Azərbaycanın bu unikal arxeoloji abidəsinin əhəmiyyəti barədə məlumat verilib.

Bildirilib ki, arxeoloq Məmmədəli Hüseynovun 1968-ci ildə burada aşkar etdiyi Azix adamının qalıqları bəşər tarixində unikal tapıntı hesab olunur və işğal dövründə ermənilərin dəyərli artefaktları qanunsuz şəkildə ölkədən çıxarması beynəlxalq konvensiyaların pozuntusudur.

Azix mağarası - Azix kəndi yaxınlığında yerləşən 6 mağaradan ibarət kompleksdir. Mağara kompleksi Xocavən rayonu ərazisində, Quruçay çayının sol sahilində, Tuğ kəndindən 3 km aralıda, Füzuli şəhərindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşir.

Xatırladaq ki, Ukrayna, Macarıstan, Hindistan, İsviç, Türkiye, Danimarka, Almaniya, ABŞ, İspaniya və Singapurdan olan 24 səyyah üç gün ərzində Azərbaycanın işğal edilmiş ərazilərində səfərdə olacaq.

## Ford 3 milyon avtomobilini geri çağırıb

*ABŞ-in ən böyük avtomobil şirkəti Ford, təsadüfən yuvarlanma riskini artırı bilən transmissiya problemini həll etmək üçün ABŞ-da 2,9 milyondan çox avtomobili geri çağırıb.*

"Unikal" xəbər verir ki, geri çağırma 2013-2019-cu illər Escape, 2013-2018 C-Max, 2013-2016 Fusion, 2013-2021 Transit Connect və 2015-2018 Edge-i əhatə edir.



Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi öz saytında yerləşdirilən sənədlərdə qeyd edir ki, keçid kabelini transmissiyaya birləşdirən mexanizm sıradan çıxa və ya parçalanıbilər. Bu, avtomobilərin istənilen sürətə keçməsini dayandırıbilər. Parka keçirildiyi güman edilən avtomobil, əslində, fərqli sürət qutusunda ola bilər və bu, avtomobilin sürüşməsinə səbəb ola bilər.

Şirkət rəhbərliyi bildirir ki, o, sənədlərlə bağlı problem səbəbindən dörd yaralanma hesabatı və altı başqa əmlaka dəymiş ziyan iddiası var. Şirkətdə 1630 zəmanət hesabatı və problemlə bağlı 233 şikayət mövcuddur.

Satıcılar müvafiq mexanizmi əvəz edəcək və qoruyucu örtük əlavə edəcəklər. İyunun 27-dən etibarən sahiblərə məktubla məlumat veriləcək.

**Gültəkin Ələsgər**



## Müharibə nticəsində Ukraynada 318 uşaq ölüb

*Rusyanın Ukraynaya genişmiqyaslı işgali nəticəsində 318 uşaq həlak olub, 581-dən çoxu isə yaralanıb.*

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun saytında məlumat dərc olunub.

"2022-ci il iyunun 16-da səhərə olan məlumatda görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüz nəticəsində Ukraynada 900-ə yaxın uşaq xəsərət alıb. 318 uşaq ölüb, 581-dən çoxu yaralanıb", - məlumatda deyilir.

## ABŞ-dan Türkiye ilə bağlı BƏYANAT

*Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strategi Kommunikasiyalar üzrə koordinatoru Con Kirby Türkəyənin İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı narahatlığını aradan qaldırılacağı bildirib.*

"Unikal" xəbər verir ki, Kirbi ilk dəfə mətbuat qarşısında çıxışını ABŞ Müdafiə Nazirliyinin (Pentagon) sözçüsü vəzifəsini tərk edib Ağ Evə köcdündən sonra edib.

Prezident Co Baydenin bu gün Ukraynaya açıqladığı 1 milyard dollarlıq müdafiə və 250 milyon dollarlıq humanitar yardımını dəyərləndirən Kirbi jurnalistlərin suallarını cavablandırıb.

Türkəyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı bu gənki qiymətləndirmələri ilə bağlı suala Kirbi belə cavab verib:

"Biz bu məsələlərin həll olunacağına və Finlandiya və İsveçin NATO-ya üzv olacağına nikbinik".

Kirbi, Finlandiya və İsveçin üzvlük üçün vaxt və bilməyəcəyini, lakin bu mövzuda çalışdıqlarını bildirib:

"Biz bilirik ki, hər iki ölkə bu məsələlərin həll üçün birbaşa Türkəy ilə işləyir. Bu nöqtədə ən yaxşısı bu məsələni həll etməkdir.

Bunu suveren ölkələrin öhdəsinə buraxın"-deyə açıqlamasını yekunlaşdırıb.

## "Taliban" nümayəndləri Sankt-Peterburqdakı foruma qatıldılar

*"Taliban" nümayəndləri və Donetsk Xalq Respublikasının lideri Denis Puşilin Sankt-Peterburq Beynəlxalq Forumuna xarici qonaq qismində gəlib.*

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Forumda "Taliban" ekstremist qruplaşmasının üzvü olan Əfqanistan Ticaret Palatasının rəhbərinin müavini görüntülənilib.

"Taliban" nümayəndəsi jurnalistlərə açıqlamasında "10-20 gün əvvəl" rusiyalı iş adamlarının Əfqanistana gəldiklərini bildirib.

Forumda rusiyalı estrada müğənnisi Filip Kirkorov və Vovan və Lexus də görüntülənilib. Bundan başqa, qonaqları "Dünyaşa" adlı robot qarşılıyib, adamın adını soruşub, dondurma və kofe teklif edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin iyunun 17-də foruma gələcəyi gözlənilir.

**Güləyə Mecid**

## Kremli Rusiya-Amerika münasibatlarının normallaşması üçün şərtləri açıqlayıb

*Rusiya ilə ABŞ arasında münasibətləri normallaşdırmağın yeganə yolu Vaşinqtonun hegemonizmdən imtiina etməsi və Rusiya Federasiyasının heç kimin vasalı olmayaçığını başa düşməsi ola bilər.*

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RIA Novosti-yə müsbəhəsində bildirib:

"Yegane yol dünya məsələlərində hegemonizm siyasetindən əl çəkmək və başa düşməkdir ki, Rusiya heç ki-



min vassali olmaq istəmir, ola bilməz ve olmayıacaq da - sözün istənilən mənasında. Rusiya ilə yalnız qarşılıqlı fayda, qarşılıqlı hörmət esasında danışmaq mümkün olanda, o zaman növbəti təməsləri planlaşdırmağın vaxtı geləcək".

Ötən ilin iyununda Cenevrədə iki ölkənin prezidentləri Vladimir Putin və Co Bayden arasında görüş keçirilib. Lakin indi, Peskovun RIA Novosti-yə daha əvvəl dediyi kimi, ölkələr arasında elə bir dialoq yoxdur.

**Güləyə Mecid**

## Kremli Yanukoviçə sui-qəsd planlaşdırılmış

*Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Ləyaqət İngiləbinin qələbəsindən sonra Rusiya qəçməsi vətən xəini hesab edilib və onun öldürülməsi planlaşdırılıb.*

"Unikal" xəbər verir ki, bunu rusiyalı müxalifətçi, Dövlət Dumasının keçmiş deputati, FSB-nin istefada olan polkovniki Gennadi Qudkov yerli KİV-lərdən birinə müsahibəsində deyib.

Qudkovun sözlərinə görə, həmin zaman Yanukoviç Putinin düşməni elan edilib:

"Putinin adamları Kremlin ətrafına qəcib çısqırdılar: "Vitya bizi tərk etdi", "Vitya bizi məyus etdi", "Vitya bize xəyanət etdi" və sonra, xatırlayırsınızsa, hər şey dərhal dayandı. Putin qərara gəldi ki, onlara hələ də Yanukoviçə lazımdır. Əger (Ukrayna ilə

bağlı) bir şey olarsa, hakimiyətə kimi getirmək olar? Onların düşündükleri kimi legitim şəxs yoxdur. Və o, na-rinci inqilabdan (2004), Viktor Yuşenekodan çox narahat idi. Bu, onun üçün çox böyük, nəhəng stress idi. Sonra Kremli Rusiyada narinci inqilabın qarşısını almaq üçün ciddi işə başlaşıdı. Bu, əsas vəzifə idi".

"Ukraynadakı inqilablar Putini qorxuya salıb və o, Yanukoviç hakimiyətə getirmək üçün hər şeyi edib. Diktator Ukraynani gelecek "Rusiya imperiyası"nın əsas hissəsi hesab edir", - deyə o, bildirib.

Qudkovun sözlərinə görə, Yanukoviç sonradan "bağışladılar" və onun hələ də Kremlə faydalı olacağının qərar verdilər.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilovun söz-



lərinə görə, Ukrayna Konstitusiya Məhkəməsinin keçmiş sədri Aleksandr Tupitski Rusyanın fevralın 24-də Ukraynaya hücumundan sonra qacaq prezident Viktor Yanukoviçin legitimləşdirilməsində iştirak etməli idi.

**Güləyə Mecid**

## Rusiya hərbi texnikasında Amerika çipləri tapılıb

*ABŞ hakimiyəti Amerika texnoloji şirkətlərinə Ukraynada xüsusi əməliyyat zamanı istifadə edilən Rusiya hərbi texnikasına Amerika istehsalı olan çiplərin necə quraşdırılması ilə bağlı suallar ünvanlayıb.*

"Unikal" xəbər verir ki, bu barədə "Washington Post" öz mənbələrinə istinadən yazar.

Federal agentlər Amerika texnoloji şirkətlərinə onların kompyuter çiplərinin Ukraynada təqibən Rusiya hərbi texnikasına necə düşdüyü ilə bağlı sorğu-sualları etməyə başlayıblar.



Nəşrin məlumatına görə, ABŞ Ticarət Nazirliyi FTB ilə birlikdə bu məsələni araşdırır. "Washington

Post"un yazdığını görə, ABŞ istehsalı olan çiplər və digər elektron komponentlər Rusiya radar sistemlərində, dronlarda, tanklarda, yerüstü idarəetmə avadanlıqlarında və sahil gəmilərində tapılırlar. Qəzetin yazdığını görə, bu komponentlərin çoxu illər əvvəl, ABŞ 2014-cü ildə ixrac məhdudiyyətlərini sərtləşdirməzdən əvvəl istehsal edilib.

Qeyd olunur ki, uzun illər Amerika şirkətləri ABŞ hökumətinin əvvəlcədən icazəsi olmadan Rusiya Federasiyasında qanuni əsaslı çipləri sata bilərdilər.

## "Ukrayna tezliklə dünya xəritəsində silinə bilər" - Medvedev

*Ukrayna tezliklə dünya xəritəsində silinə, iki ildən sonra mövcud olmaya bilər.*

"Unikal" xəbər verir ki, bunu Rusyanın keçmiş prezidenti Dmitri Medvedev "Telegram" hesabında yazıb.

Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mixail Podolyak keçmiş Rusiya prezidentinə "Twitter" vasitəsilə açıq şəkildə cavab verərək deyib ki, əgər Rusiya imperializminin siması olsaydı, o Medvedev olardı: "Ukrayna olub, var və olacaq. Sual budur ki, Dmitri Medvedev özü iki ildən sonra harada olacaq?".



**Ağarza Elçinoğlu**

# "Qəbələ" Albaniya millisinin hücumçusu ilə maraqlanır

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək "Qəbələ" transfer çalışmalarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, bölgə təmsilçisi, xüsusən də, mərkəz hücumçusunu axtarışlarını sürtəndirib.

"Qırmızı-qaralar"ın maraq dairəsində olan forwardlardan biri də "Tirana"də çıxış edən Taulant Seferidir. Rəhbərlik baş məşqçi Elmar Baxşiyevin bəyəndiyi 26 yaşlı oyuncunun icarəyə götürülməsi variantı üzərində çalışır.

Ancaq Seferini Azərbaycana gətirmək "Qəbələ" üçün heç də asan olmayacaq. Çünkü birincisi, ötən ilin yayında "Teuta"dan icarədən qayıdan Albaniya millisinin üzvü geride qalan mövsüm "Tirana"nın aparıcı simalarından birinə çevrilib. İkincisi isə klubu ilə



2024-cü ilin yayına qədər müqaviləsi olan Taulanti Azərbaycan Premer Liqasının digər komandaları, həmçinin Avropanın başqa klubları da izleyir.

Qeyd edək ki, ötən mövsüm ümumilikdə 43 oyundan 18 qol vurub, 10 məhsuldar örətmə veren Taulant Seferi 2019-cu ildən Albaniya millisinə də çağırılır. Əslən Şimali Makedoniyanın Seferi 2014-cü ilde bu ölkənin əsas yığmasının heyətində 2 yoldaşlıq görüşündə iştirak edib.

da 18 qol vurub, 10 məhsuldar örətmə veren Taulant Seferi 2019-cu ildən Albaniya millisinə də çağırılır. Əslən Şimali Makedoniyanın Seferi 2014-cü ilde bu ölkənin əsas yığmasının heyətində 2 yoldaşlıq görüşündə iştirak edib.



## "Səbail"da daha bir ayrılıq

"Səbail" daha bir futbolcusu ilə yollarını ayırb.

Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, bəklilər hücumçu Rauf Əliyevlə vidalaşıb.

33 yaşlı forwardla başa çatan müqavilənin müddəti uzadılmayıb. Azərbaycan millisinin sabiq üzvü yay fasılındə paytaxt klubunu tərk edən 7-ci oyuncu olub. Ona qədər "Səbail" Mirsayib Abbasov, Əfran İsmayılov, Camal Araqo, Domantas Şimkus, Nikolas Raysel və Elxan Əhmədovun gedisi açıqlayıb.

Qeyd edək ki, "Səbail" hələlik yalnız Ağabala Ramazanovu heyətinə cəlb edib.

## "Qarabağ"ın rəqibi qapıçısını icaraya verdi

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Lex" qapıçısı Bartoş Mrozeklə müqaviləni uzadıb, daha sonra isə onu icarəyə verib.



Qol.az Polşa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı qolkeeperlə 2022-ci ilin iyununa qədər yeni müqavilə imzalanıb. Daha sonra isə o, ölkənin "Stal Mielec" klubuna bir mövsümlük icarəyə verilib.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları 5/6 və 12/13 iyulda olacaq.

## Premyer Liqada təqvim açıqlandı

İngiltərə Premyer Liqasının təqvimi açıqlanıb.

2022/23 mövsümü avqustun 5-də başlayacaq. Çempionatın ilk oyununda "Kristal Pelas" və "Arsenal" üz-üzə geləcək.

I tur

5 avqust

"Kristal Pelas" - "Arsenal"

6 avqust

"Fulham" - "Liverpool"

"Bornmut" - "Aston Villa"

"Lids" - "Vulverhempton"

"Lester" - "Brentford"

"Nyukasl" - "Nottinhem Forest"

"Tottenham" - "Sauthempton"

"Everton" - "Çelsi"

7 avqust

"Məncəster Yunayted" - "Brayton"

"Vest Hem" - "Məncəster Siti"

II turda "Çelsi" - "Tottenham", III turda "Məncəster Yunayted" - "Liverpul", VI turda "Məncəster Yunayted" - "Arsenal", VII turda "Məncəster Siti" - "Tottenham", VIII turda "Çelsi" - "Liverpul", IX turda "Arsenal" - "Tottenham" və "Məncəster Siti" - "Məncəster Yunayted", X turda "Arsenal" - "Liverpul" matçları olacaq. "Liverpul"la "Məncəster Siti" XI turda görüşəcək.



# Rəşad Sadıqovun yubileyidir

Bu gün müasir Azərbaycan futbolunun parlaq simalarından olan Rəşad Sadıqovun yubileyidir. Onun 40 yaşı tamam olur.



Şəhərəspor", "Fulad"da forma geyinmiş müdafiəçi "Neftçi" ilə "Birlik kuboku"nu qazanıb, "Qarabağ"la 5 dəfə Avropa Liqasının, 1 dəfə isə Çempionlar Liqasının qrupuna yüksəlib.

8 dəfə Azərbaycan çempionu (2 dəfə "Neftçi", 6 dəfə "Qarabağ"la), 4 dəfə Azərbaycan Kubokunun qalibi (1 dəfə "Neftçi", 3 dəfə "Qarabağ"la), yığmadan ən çox oyun keçirən (111) futbolcu kimi tarixə düşüb.

Rəşad Sadıqov futbolçu karyerasını bitirməmiş məşqiliyə başlayıb, "Qarabağ" və millidə gənclərlə işi ilə fərqlənməyi bacarıb.

Hazırda "Zirə"nin baş məşqçisi olan Sadıqov klubə ölkə çempionatının bürünc medalını və UEFA Konfrans Liqasına vəsiqə qazandırıb.



Rəşad Sadıqovun yubileyi Kataloniya klubuna qayıdır. O, daha əvvəl 2008-2016-ci illərdə "Barselona"da çıxış edib.

# Alves "Barselona"dan ayrıldı

Müdafiəçi Daniel Alves "Barselona"dan ayrıldığını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə braziliyalı futbolçu sosial şəbəkədə yazıb.

"Vidalaşmağın vaxtı geldi. 8 il idi bu klub'a, bu rənglərə və bu evə həsr etmişəm... Amma həyatda hər şey kimi illər keçir, yollar ayrırlar, hekayələr yenidən yazılır. Məni qovmağa çalışıdılardı, amma bacarmadılar, çünkü nə

qədər döyümlü və mətanətli olduğumu təsəvvür edə bilməzsiniz", - D.Alves yazıb.

Qeyd edək ki, Daniel Alves iyunun 30-da başa çatacaq müqaviləsinin sonunda azad agent kimi ayrılacaq.

Müdafiəçi ötən mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 16 oynaya çıxıb, 1 qol vurub və 3 məhsuldar örətmə edib.

D.Alves 2021-ci ilin noyabr-

rında Kataloniya klubuna qayıdır. O, daha əvvəl 2008-2016-ci illərdə "Barselona"da çıxış edib.

"Qalatasaray" yeni baş məşqçisini bir neçə gün ərzində açıqlayacaq.

"Qalatasaray" yeni baş məşqçisini bir neçə gün ərzində açıqlayacaq.

Qol.az xəbər verir ki, bu barədə İstanbul təmsilcisinin yeni prezidenti Dursun Özbek "A Spor"a açıqlamasında deyib: "Yeni baş məşqçi ilə bağlı həzirlıqlarımızı əvvəldən başla-



mışdır. Yeni baş məşqçini bir neçə gün ərzində açıqlayacaq". Qeyd edək ki, D.Özbəkin hazırkı baş məşqçi Domenek Torre ilə işləməyi düşünmədiyi bildirilir. Namizədlər sırasında Dortmund "Borussia"sından ayrılan Marko Roze olduğu bildirilir.